

Test: AAA_0701#01#Y15#01#500(kohne)

Fenn: 0701 Dünya iqtisadiyyatı

Sual sayı: 500

1) Sual: Orqanizmin həyatnın saxlanması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması vəziyyəti?

- A) Mütləq aclıq.
- B) Nisbi aclıq.
- C) Yanachiq.
- D) Orta aclıq.
- E) Heçbiri.

2) Sual: Azərbaycan Respublikasında 2010-cu il üzrə hansı əhali kateqoriyası üzrə 96 manat həcmində yaşayış minimumu təyin edilmişdir?

- A) Ümumi ölkə üzrə;
- B) Əmək qabiliyyətli əhali üçün;
- C) Pensiyaçılar üçün;
- D) Uşaqlar üçün.
- E) Belə təyinat aparılmamışdır.

3) Sual: Azərbaycan Respublikasında 2010-cu il üçün ölkə üzrə yaşayış minimumunun həcmi?

- A) 46 manat
- B) 65 manat
- C) 78 manat
- D) 87 manat.
- E) 96 manat

4) Sual: Yaşayış minimumu?

- A) İnsan kapitalının dəyəri
- B) Bir il ərzində insan lazımlı qida məhsullarının ümumi həcmi.
- C) İnsanın əmək fəaliyyətinin saxlanması üçün qida məhsullarının ümumi həcmi.
- D) İnsanın həyat fəaliyyətinin saxlanması üçün minimal zəruri olan rifah və həyat vasitələri çeşidi.
- E) Adambaşma düşən minimal zəruri ərzaq məhsullarının həcmi.

5) Sual: Minimum istehlak səbəti?

- A) Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri ərzaq çeşidi.
- B) Dünya ərzaq ehtiyatlarının minimal həcmi.
- C) İnsanın fiziki qüvvəsini bərpa etmək üçün zəruri ərzaq çeşidi.
- D) İnsanın fiziki qüvvəsini bərpa etmək üçün minimal ərzaq və xidmət çeşidi
- E) İnsanın fizioloji tələbləri üçün zəruri olan qida məhsulları çeşidi.

6) Sual: ərzaq təhlükəsizliyinin təminatında dünya üzrə adambaşına düşən taxıl istehsalının gəstəricisi?

- A) 55 kq.
- B) 136 kq.

C) 211 kq.

D) 327 kq.

E) 412 kq.

7) Sual:Dünya ərzaq təhlükəsizliyi əsas təminat göstəricisi?

A) Ət məhsulları ehtiyatlarının keçicilik həcmi.

B) Ət və süd məhsulları ehtiyatlannın adambaşma düşən miqdarı.

C) Ət, süd və tərəvəz məhsulları ehtiyatlanm keçicilik həcmi və adambaşına düşən həcmi.

D) Taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən istehsalı.

E) Ət, süd, taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşma düşən miqdan.

8) Sual:Bazarın mahiyyətini ifadə edən funksiyalar?

A) Əmtəə istehsalının özünütənzimləmə funksiyası

B) Stimullaşdırıcı funksiya

C) Tənzimləyici funksiya

D) Özünüinkişaf funksiyası

E) Təssərrüfatçılığın demokratikləşməsi funksiysi

9) Sual: əsrin müqaviləsi layihəsində çıxarılaçaq qaz və qaz kondensatının neçə faizi Azərbaycanın payına düşür?

A) 70%

B) 49,5%

C) 51,5 %

D) 100%

E) 0%

10) Sual:Bu şirkət əsrin müqaviləsi layihəsində 633 mln. \$-lıq səhmə malikdir və Norveçi təmsil edir. Bu hansı şirkətdir?

A) Pennzoil

B) Statoil

C) Ramco

D) Unocal

E) TRAO

11) Sual:əsrin müqaviləsi layihəsinin dəyəri nə qədərdir?

A) 1258 mln.\$

B) 726 mln.\$

C) 154 mln.\$

D) 7400 mln.\$

E) 1480 mln.\$

12) Sual:Sivil bazar münasibətlərinin əsasını təşkil etmir?

A) mülkiyyət hüquqlarının realizasiyası

B) istehsalın demokratikləşməsi

C) bazar infrastrukturunun yaradılması

D) qiymətlərin korporativ maraqlara müvafiq tənzimlənməsi

E) dövlət tənzimləyicilərinin mövcudluğu

13) Sual:Bazar anlayışının əsas mahiyyətinə aid deyildir?

A) Bazar mübadilə sferasında baş verən satış məkanıdır.

B) Bazar istehsal,bölgü,mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir

C) Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir

D) Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir

E) Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır

14) Sual:Dünya qiymətlərinin dinamikasına təsir etməyən amillər aşağıdakılardan hansıdır?

A) Xammal qiymətlərinin çoxmüxtəlifliyi

B) Müxtəlif valyutaların mövcudluğu

C) Valyuta böhranları

D) Beynəlxalq inhisarlar

E) İdxalçı ölkələrin tədiyyə balansının müsbət saldosu

15) Sual:Dünya ərzaq təminatının əsas mənbəyi kimi çıxış edir?

A) Kənd təsərrüfatı.

B) Meşə təsərrüfatı.

C) Balıqçılıq.

D) Çörəkbişirmə və un məmulatlarının istehsalı sənayesi.

E) Heç biri.

16) Sual:Dünyada hansı sayıda yeni sənaye ölkələri vardır?

A) 50;

B) 30;

C) 10;

D) 5;

E) yoxdur;

17) Sual:Müasir dünyada hansı sayıda zəif inkişaf etmiş (yoxsul) ölkə vardır?

A) 150;

B) 130;

C) 50;

D) 30;

E) 20;

18) Sual:Hansı əsas meyara görə dünya ölkələri inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrə ayrıılır?

A) ölkələrin qızıl valyuta ehtiyatlarının cəminə görə;

B) əhalinin sayına görə;

C) alımlər və mühəndislərin sayına görə;

D) əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun hesablanmasına görə;

E) düzgün cavab göstərilməmişdir;

19) Sual: Demografik yüklemə əmsalı hesablanır?

- A) Təqayüd yaşında olanların uşaqların sayma nisabəti ilə.
- B) Uşaqların əmək qabiliyyətli əhali sayına nisabəti ilə.
- C) İşsizlərin əmək qabiliyyətli əhali sayına nisabəti ilə.
- D)** Əmək qabiliyyətli əhali sayının uşaqlar və təqayüd yaşında olanların nisabəti ilə.
- E) Uşaqların və təqayüd yaşında olanların əmək qabiliyyətli əhali sayına nisabəti ilə.

20) Sual: İşsizlik növlərinə aid deyil?

- A) Tsiklik işsizlər.
- B) Marqinal işsizlər.
- C)** Marjinal işsizlər.
- D) Friksion işsizlər
- E) Struktur işsizlər.

21) Sual: ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçidlə xarakterik olan demografik vəziyyət?

- A) Demografik inkişaf.
- B) Demografik yüklemə.
- C)** Demografik keçid.
- D) Demografik qocalma.
- E) Demografik partlayış

22) Sual: Demografik keçid?

- A) Doğum və ölüm göstəricilərinin dəyişməsi ilə urbanizasiyanın genişlənməsi
- B) Miqrasiya prosesləri ilə başlı ölkələrin əhalı sayıının azalması.
- C) miqrantlar hesabma plkə əhalisin artması.
- D)** Doğum və ölüm göstəricilərinin sürətli aşağı düşməsi ilə nəsillərin dəyişməsi.
- E) Ölüm göstəricilərinin aşağı düşməsi ilə əhalinin artımı.

23) Sual: Beynəlxalaq əmək miqrasiyası yaradan səbəblər?

- A) Siyasi.
- B)** İqtisadi.
- C) Ekoloji
- D) İdeoloji.
- E) Koffesial.

24) Sual: Dünya iqtisadiyyatının subyektlərinə hansılar daxil deyil?

- A) Milli dövlətlər.
- B) Transmilli Korporasiyalar
- C) Beynəlxalq iqtisadi təşkilatlar.
- D) Regional integrasiyalı təsərrüfat birlikləri
- E)** İqtisadi rayonlararası təsisatlar.

25) Sual: Suburbanizasiya nədir?

- A) Urbanizasiyanın məhdudlaşması prosesi.
- B) Şəhərlərdə istehsal müəssisələrinin köçürülməsi.
- C) Şəhər ətrafında sənayeləşməsin genişlənməsi.
- D) Təminatlı aillərin müəyyən qisminin şəhərətrafi zonaya axını.**
- E) Təminatlı aillərin müəyyən qisminin kəndlərə axını.

26) Sual:Ruralizasiya nədir?

- A) Miqrasiyanın məhdudlaşması.
- B) Əhalinin şəhər ətrafında məskunlaşması.
- C) Şəhər əhalisinin kədlərə axını.**
- D) Kənd əhalisinin şəhərə axını.
- E) Kənd əhalisini iri yaşayış məntəqələtinə köçü.

27) Sual:Urbanizasiya nədir?

- A) Əhali sayının artımı
- B) Əhali sayıının azılması
- C) Əhalinin geniş miqrasiyası
- D) Şəhər əhalisinin kədlərə axını.**
- E) Kənd əhalisinin şəhərə axını.

28) Sual:Uyğun olaraq dənizə çıxışı olmayan inkişaf etmiş və Post sovet məkanı ölkələrini seçin:

- A) İsveçrə, Qırğızistan**
- B) AFR, Rusiya
- C) İsveçrə, Qazaxstan
- D) Fransa, Ukrayna
- E) Belçika, Türkiyə

29) Sual:

30) Sual:

31) Sual:Yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə çatmış kiçik ölkələr qrupunu müəyyən edin:

- A) İsveç, ABŞ, Belçika;
- B) İsveçrə, Belçika, Niderland**
- C) Norveç, Avstraliya, Çin;
- D) CAR, Norveç, Polşa;
- E) Finlandiya, Estoniya, Kanada

32) Sual:Dünya təsərrüfatına daxil olan ölkələr iqtisadi inkişaf səviyyəsinə görə bölünür:

- A) kapitalist və sosialist ölkələrə;
- B) İEÖ və İEOÖ**
- C) Amerika və Avropa ölkələrinə
- D) müstəqil və müstəmləkə ölkələrə
- E) sənaye və kənd təsərrüfatı ölkələrinə

33) Sual:Ölkənin iqtisadi inkişaf səviyyəsi əsasən hansı meyarın həcmi ilə müəyyən edilir?

- A) ÜDM-in
- B) ÜMM-in
- C) DÜÜM-ün
- D) XMG-nin
- E) büdcənin həcmi

34) Sual:Dİ-nin yarımsistemlərlə ayrılmاسının əsas meyari:

- A) Əhalinin sayı
- B) dollar zonası olması
- C) Avro-zonası olması
- D) iqtisadi inkişaf səviyyəsi**
- E) ərazisinin böyükü

35) Sual:

36) Sual:Neft-dollar ölkələrinin İEÖ sayılmamasının səbəbi:

- A) sənayedə emal sənayesinin payının çox olması;
- B) hasilat sənayesinin payının çox olmaması;
- C) emal sənayesinin payının çox olmaması;**
- D) yüngül sənayenin üstünlüyü;
- E) xidmət sektorunun yüksək inkişafi;

37) Sual:İEOÖ sırasından ayrılan yeni qruplaşmanı seç:

- A) Avropa İttifaqı ölkələri;
- B) Böyük Yeddilik;
- C) Yeni sənaye ölkələri;**
- D) Cənub ölkələri;
- E) Şimal birligi;

38) Sual:

39) Sual:İEÖ-ni seçin:

- A) Nigəriya
- B) İsrail**
- C) Tailand
- D) Banqladeş
- E) Nepal

40) Sual:Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil?

- A) təhlil-sintez
- B) induksiya-deduksiya
- C) məntiqi-tarixi
- D) bərpa etmək**
- E) dialektik materialist

41) Sual:Aşağıdakılardan biri Dİ-nin öyrənilməsi metodu deyil?

- A) elmi-abstraksiya;
- B) induksiya-deduksiya;
- C) laboratoriya;**
- D) məntiqi-tarixi;
- E) təhlil və sintez;

42) Sual:Nə dünya iqtisadiyyatı inkişafının ilkin şərti, tərkib hissəsi və nəticəsi hesab edildi?

- A) TMK
- B) TMB
- C) Aİ**
- D) NAFTA
- E) BİM**

43) Sual:Dİ və BİM-in oxşar cəhətləri:

- A) hər iki halda dünya ölkələri qarşılıqlı asılılığa əsaslanır;
- B) hər iki halda təkrar istehsalı mövcud olur;
- C) hər iki halda BMT prinsipləri əsas götürülür;
- D) hər ikisi TMŞ-lərin fəaliyyətini məhdudlaşdırır;
- E) Beynəlxalq mafiyaların təsirinə məruz qalırlar;

44) Sual:Dünya iqtisadiyyatı fənninin predmeti nədir?

- A) ABŞ iqtisadiyyatının öyrənilməsi;
- B) Milli təsərrüfatların xüsusiyyətləri və inkişaf dinamikasını öyrənmək;**
- C) BMT-nin qərarlarının araşdırılması;
- D) İqtisadi nəzəriyyəni, nəzəri problemləri öyrənmək;
- E) TMŞ-lərin fəaliyyətini araşdırmaq və artmasını təmin etmək;

45) Sual:

46) Sual:Hansı qurum Rusyanın maraqlarının əsas tutulduğuna görə yüksək inkişafa nail ola bilmir?

- A) Aİ;
- B) MERKOSUR;
- C) MDB;**
- D) BMT;
- E) NAFTA;

47) Sual:Aşağıdakılardan hansı dünya təsərrüfatının subyekti deyil:

- A) TMK
- B) TMMSQ
- C) TMB
- D) Həmkarlar İttifaqları**
- E) Sahibkarlar İttifaqı

48) Sual: Aqağıdakılardan hansı dünya təsərrüfatına xas deyil?

- A) Dünya təsərrüfatı qlobal iqt. orqanizmdir;
- B) Dünya təsərrüfatı milli təsərrüfatların məcmusudur;
- C) Dünya təsərrüfatının əsasını BƏB təşkil edir;
- D)** Dünya təsərrüfatı TMK-ın beynəlxalq birliyidir;
- E) Dünya təsərrüfatı BİM-in obyektiv əsasıdır;

49) Sual: Keçid iqtisadiyyatı dövlətlərinin yerləşdiyi regionlar:

- A) C.S.Asiya, Avstraliya, Afrika;
- B)** Ş.Avropa, Qafqaz, Mərkəzi Asiya;
- C) Qafqaz, Şərqi Avropa, C.S.Asiya;
- D) Qafqaz, Mərkəzi Asiya, C.Amerika;
- E) Qafqaz, C.Ş.Asiya, Afrika;

50) Sual: Sosial-iqtisadi planda I Dünya ölkələri dedikdə hansı dövlətlər nəzərdə tutulur?

- A) İEÖ
- B) İEOÖ
- C) YSÖ
- D) Amerika dövlətləri
- E) Cənub Şərqi Asiya dövlətləri

51) Sual: Dünya təsərrüfatının əsas subyekti deyil :

- A) TMK
- B) Mili dövlətlər
- C) TMB
- D) Beynəlxalq iqtisadi təşkilatlar
- E)** Maliyyə sənaye qrupları

52) Sual: Dünya təsərrüfatını necə ifadə etmək olar?

- A) Qarşılıqlı asılı inkişafda olan Milli təsərrüfatların məcmusu;
- B) Beynəlxalq təşkilatların birliyidir;
- C) İEÖ-İN birliyidir;
- D) Vahid beynəlxalq qurumdur;
- E) Sadə iqtisadi orqanizmdir.

53) Sual: Adı çəkilən şəhərlərdən hansı dünyadan əsas maliyyə mərkəzlərindən sayılmır?

- A) London
- B) Tokio
- C) Sinqapur
- D) Nyu-York
- E)** Moskva

54) Sual: Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi dedikdə nə nəzərdə tutulur?

- A) Amerika Birləşmiş Ştatları
- B) Almaniya Federativ Respublikası

- C) Xüsusi sahibkarlar
- D) Beynəlxalq şirkətlər**
- E) Milli kompaniyalar

55) Sual: Aşağıda sadalanan sənaye sahələrindən hansı dünyadan aqrosənaye kompleksinin strukturunda həllədici rol oynayır?

- A) kənd təsərrüfatının maşınqayırması
- B) kənd təsərrüfatı
- C) kənd təsərrüfatı məhsullarının xarici ticarəti
- D) ərzağın istehsalı
- E) ASK-nın infrastrukturu

56) Sual: Şimal və Cənub ölkələri arasında olan ziddiyyət dedikdə hansı ölkələr arasındaki ziddiyyət nəzərdə tutulur?

- A) Yeni sənaye ölkələri ilə İEÖ-lər
- B) İEÖ-lərlə sosializm sistemi ölkələri
- C) İEÖ-lərlə İEOÖ-lər**
- D) Qərbi Avropa və ABŞ
- E) ABŞ və Kanada

57) Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatının inkişafındakı əsas daxili ziddiyyətlərə aid deyil?

- A) Üç mərkəz» arasında olan ziddiyyət
- B) «Şimal» və «Cənub» ölkələri arasında olan ziddiyyət
- C) «Qərb» və «Şərq» ölkələri arasında olan ziddiyyət
- D) TMK-larla TMB-lərin arasında olan ziddiyyət**
- E) Yeni sənaye ölkələri ilə İEÖ arasında olan ziddiyyət

58) Sual: Qərbi Avropanın inkişafi üçün ABŞ-ın yaratdığı planın müəllifi kimdir?

- A) A.Marşal
- B) Ford
- C) C.Marşal**
- D) R.Şuman
- E) Ruzvelt

59) Sual: II Dünya müharibəsindən sonra Avropanın inkişafına daha çox yardım edən dövlət:

- A) SSRİ
- B) Avstraliya
- C) ABŞ**
- D) Kanada
- E) Çin

60) Sual: Sosialist-təsərrüfat sisteminə aid deyil?

- A) istehsalın kollektivləşdirilməsi
- B) mərkəzdən idarəçilik
- C) sənayenin dövlətləşdirilməsi**

D) azad sahibkarlıq

E) planlaşdırma

61) Sual: Dünya sosialist təsərrüfat sistemi nə vaxt yarandı?

- A) I Dünya müharibəsindən əvvəl
- B) II Dünya müharibəsindən əvvəl
- C) I Dünya müharibəsindən sonra
- D)** IIDünya müharibəsindən sonra
- E) İki dünya müharibəsi arasındaki dövrdə

62) Sual: Dünya bazarından dünya təsərrüfatına keçidin baş verməsinə zəmin yaranan ən əsas amil:

- A) Amerika qıtəsinin kəşfi
- B) Yeni texnologiyaların tətbiqi
- C)** istehsalın kütləvi hal alması
- D) Müstəmləkə sisteminin genişlənməsi
- E) Yeni gümüş-qızıl yataqlarının kəşfi

63) Sual: Dünya bazarından DT-yə keçidə zəmin yaranması hansı dövrə təsadüf edir?

- A) XIV-XV əsrlər
- B) XIX əsrin sonu
- C)** XX əsrin əvvəli
- D) XX əsrin sonu
- E) XXI əsrin əvvəlləri

64) Sual: Dünya təsərrüfatı tam bir sistem kimi nə vaxt formalaşmışdır?

- A) XI – XII əsrlərdə
- B) XIII – XIV əsrlərdə
- C) XIV – XV əsrlərdə
- D) XVII – XVIII əsrlərdə
- E)** XIX – XX əsrlərdə

65) Sual: Fritrederçilik kimin ideyası idi ?

- A) D.Rikardo
- B) A.Marşall
- C)** A.Smit
- D) C.Mill
- E) V.Petti

66) Sual: Hansı ölkələrdə mineral ehtiyatların dərininə mənimsənilməsi üstünlük təşkil edir?

- A) Rusiya, Avstraliya
- B)** Almaniya, Böyük Britaniya
- C) Kanada, Argentina
- D) Braziliya, Zair
- E) Azərbaycan, Səudiyyə Ərəbistan

67) Sual: Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır?

- A) BMT-nin təsnifləşdirmə metodlarına
- B) UNKTAD-ın təsnifləşdirmə metodlarına
- C) BVF-nun təsnifləşdirmə metodlarına
- D) Vahid metodologiya yoxdur**
- E) Dünya Bankının təsnifləşdirmə metodlarına

68) Sual: Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil?

- A) MDB
- B) GUAM
- C) QDİOT
- D) AB**
- E) İKT

69) Sual: Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılır?

- A) Yaponiya
- B) Norveç**
- C) ABŞ
- D) Almaniya
- E) Böyük Britaniya

70) Sual: Vaşinqton konsensusunun prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- A) marksizm
- B) neoinstitutsionalizm
- C) neokonservativizm
- D) neoliberalizm**
- E) monetarizm

71) Sual: ABŞ-da iqtisadi durğunluq aşağıdakı dövrlərə təsadüf edirdi:

- A) 70-ci illərin sonu – 80-ci illərin əvvəlinə
- B) 80-ci illərin sonu – 90-ci illərin əvvəlinə**
- C) 80-ci illərə
- D) 90-ci illərin sonu – XXI əsrin əvvəlinə
- E) 90-ci illərin ortalarına

72) Sual: Marshall planı həyata keçirilmişdi:

- A) 1950-1960-ci illərdə
- B) 1951-1970-ci illərdə
- C) 1945-1950-ci illərdə**
- D) 1946-1955-ci illərdə
- E) 1947-1957-ci illərdə

73) Sual: Marshall planı əlaqədar idi:

- A) Avroatomun yaranması ilə
- B) Ümumi bazanın yaradılması ilə**

- C) Qərbi Avropa ölkələrinə ABŞ-in iqtisadi yardımı ilə
- D) müttəfiq ölkələrə hərbi yardım ilə
- E) Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə

74) Sual:Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- A) lisenziyalasdırma
- B) kvotalasdırma
- C) embarqo
- D) dempinq
- E) antidempinq

75) Sual:Konyunktura dedikdə nəzərdə tutulur:

- A) sahəvi
- B) artan
- C) azalan
- D) sənaye
- E) əmtəə bazarları

76) Sual:Hansı amil konyunktur formalaşdırır deyil:

- A) bazarnın inhisarlaşma dərəcəsi
- B) siyasi amillər
- C) fors-major halları
- D) texnoloji amillər
- E) bazarın dövlət tənzimlənməsi

77) Sual:Hansı siyasi amil bazar konyunkturuna təsir etmir:

- A) terror aktı
- B) lokal müharibə
- C) dövlət çevrilişi
- D) dünyada siyasi vəziyyət
- E) ayrı-ayrı ölkələr arasındaki danışqlar

78) Sual:Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- A) ərazisinin ölçüsünə görə
- B) əhalisinin sayına görə
- C) coğrafi mövqeyinə görə
- D) Milli məcmu məhsulun ölçüsünə görə
- E) hərbi gücünə görə

79) Sual:Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- A) iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
- B) coğrafi mövqe
- C) regionlar üzrə iqtisadi inkişafın bərabərliyi

- D) təhsilin yüksək səviyyəsi
- E) emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi

80) Sual:Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- A) istehsal amillərinin pisləşməsi
- B) daxili rəqabətin zəifləməsi
- C) ölkədə güclü bank sektorunun olmaması**
- D) yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- E) daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq

81) Sual:Dünya inkişafının texnogen modelinə görə əyalət dünya bazarında ixtisaslaşır:

- A) elm tutumlu məhsullar göndərilməsi üzrə
- B) işçi qüvvəsi üzrə
- C) xammal və energi daşıyıcılarının göndərilməsi üzrə**
- D) xidmət göstərilməsi sahəsində
- E) texnologiya göndərilməsi üzrə

82) Sual:Dünya iqtisadiyyatının və dünya təsərrüfat əlaqələrinin müasir vəziyyəti aşağıdakı kimi xarakterizə edilir:

- A) bazar münasibətlərinin total üstünlüyü ilə**
- B) bazar münasibətlərinin məhdud yayılması ilə
- C) total tənzimlənən iqtisadiyyatın hər yerdə yayılması ilə
- D) ideoloji baxışlara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
- E) siyasi razılaşmalara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə

83) Sual:Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalasdırıam amil rolunda çıxış edir:

- A) kapital
- B) tələb
- C) təklif
- D) elmi-texniki tərəqqi
- E) rəqabət qabiliyyəti**

84) Sual:Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seq-ment-lə-rində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir:

- A) OPEK**
- B) BMT
- C) Avropa Yenidənqurma və İnkışaf Bankı
- D) Beynəlxalq Dəniz Təşkilatı
- E) FAO

85) Sual:Aşağıdakılardan yalnız biri yeni qlobal problemlər qrupuna aiddir:

- A) demilitarizasiya və sülh problemi
- B) ekoloji problem
- C) insan potensialının inkişafı problemi**

D) dünya okeanının öyrənilməsi və mənimsənilməsi problemi

E) demoqrafik problem

86) Sual:Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyələrinə aiddir:

- A)** kapitalın qaćışı nəzəriyəsi
- B)** postsənaye cəmiyyəti nəzəriyələri
- C)** mütləq üstünlükler nəzəriyyəsi
- D)** miqyas effekti nəzəriyyəsi
- E)** müqayisəli üstünlükler nəzəriyyəsi

87) Sual:Hansı ölkə BVF-nun üzvü deyil.

- A)** Braziliya
- B)** Türkiyə
- C)** Kuba
- D)** İran
- E)** Azərbaycan

88) Sual:İstehsal imkanları əyrisi nəyi ifadə edir:

- A)** bir məhsulun istehsalının digər məhsulun istehsalının azaldılması hesabına artırılması imkanları
- B)** müəyyən məhsulun istehsalı ilə onun alınması üçün mövjud olan resurslar arasında asılılığını
- C)** əmtəəyə olan tələbatın onun qiymətindən asılılığını
- D)** müəyyən məbləğə alına biləjək istənilən iki resursun həjmini
- E)** yuxarıda göstərilən bütün arqumentləri

89) Sual:Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həjmi daha sürətlə artır:

- A)** hasiledici sənaye sahəsi
- B)** kənd təsərrüfatı sahəsi
- C)** emaledici sənaye sahəsi
- D)** Yüngül sənaye sahəsi
- E)** ovçuluq və balıqçılıq sahəsi

90) Sual:Sivil bazar münasibətlərinin formalaşmasının zəruri şərti hesab edilmir?

- A)** Mülkiyyət və təsərrüfatçılıq çoxnövlüyünün formalşdırılması və
- B)** Defisitin iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən
- C)** İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın
- D)** İdxal kvotası və lisenziyalasdırmanın tətbiq edilməsi
- E)** Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması

91) Sual:Qloballaşmanın səviyyəsini müəyyənləşdirən parametrlər?

- A)** Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərkəti
- B)** Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərkəti
- C)** İstehsal faktorlarının beynəlxalq hərkəti
- D)** Elmi-texniki tərəqqinin sürəti
- E)** İşçi qüvvəsinin beynəlxalq hərkəti

92) Sual: Qloballaşma özündə aşağıdakıları ehtiva etmir?

- A) Təsərrüfat həyatının beynəlmiləlləşməsini
- B) Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını
- C) Beynəlxal iqtisadi infrastrukturun yaranmasını
- D) Dünya təsərrüfatının yaranmasını
- E) Regional iqtisadi konfliktlərin yaranmasını

93) Sual: MDB məkanının ÜDM göstəricisi dünya ÜDM-nun neçə faizini təşkil edir?

- A) 3% - dən az;
- B) təqribən 10%;
- C) 25-30%;
- D) 50%-dən çox;
- E) düzgün cavab yoxdur;

94) Sual: MDB çərçivəsi daxilində iqtisadi integrasiya əlaqələrinin inkişafı üçün hüquqi baza nədən ibarətdir?

- A) insan hüquqları haqqında deklarasiya;
- B) SSSR-nin yaranması haqqında müqavilə;
- C) İqtisadi Birliyin yaradılması haqqında müqavilə;
- D) Ukraynanın Rusiya ilə yenidən birləşməsi haqqında müqavilə;
- E) düzgün cavab yoxdur;

95) Sual: Son illərdə dünya metallurgiyasındaki yeni proteksionizm siyasəti nəyi göstərir?

- A) gömrük rüsumları normalarının artırılması
- B) gömrük rüsumları normalarının azaldılması
- C) tənzimlənmənin qeyri-tarif metodlarında daha geniş şəkildə tətbiqi
- D) tənzimlənmənin qeyri-tarif metodlarının rolunu nəzərə çarpacaq dərəcədə aşağı düşməsi
- E) düzgün cavab yoxdur

96) Sual: Qloballaşma çəraitində dünya metallurgiyasının başlıca islahatlaşdırma istiqamətlərindən biri :

- A) kompaniyaların birləşməsi və mənimsənilməsi yolu ilə aktivlərin konsolidasiyasıdır
- B) yeni xarici filialların yaradılması
- C) dövlətin xüsusi layihələrin tərəfkeş investoru kimi cəlb edilməsi
- D) Sahadəki autsorsinq
- E) düzgün cavab yoxdur

97) Sual: Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir?

- A) Belorusiya;
- B) Litva;
- C) Ermənistan;
- D) Azərbaycan;
- E) düzgün cavab göstərilməmişdir;

98) Sual: Aşağıdakılardan hansı son illərin metallurgiyasında kapitala qənaət edən istehsala parlaq

nümunədir?

- A) Transmilli Korporasoiyaların (TMK) iri strateji alyansları
- B) fərdi TMK
- C) qarışiq kapitallı (dövlət və ya fərdi) müəssisələr
- D) Mini zavodlar
- E) düzgün cavab yoxdur

99) Sual: AB demək olar ki, yarıməsrlik mövcudluğu ərzində neçə mərhələ genişlənmə yaşamışdır?

- A) 2;
- B) 5;
- C) 7;**
- D) 10;
- E) 14;

100) Sual: Kimya sənayesi məhsullarının dünya istehsalındakı iri TMK-ların payı nə qədərdir?

- A) 10%- dən az
- B) 30-40%;
- C) 60-70%;**
- D) 90%- dən yuxarı
- E) düzgün cavab yoxdur

101) Sual: Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesi cəlb edilmiş xarici investisiyaların həcmində görə liderdir?

- A) Almaniya**
- B) Yaponiya
- C) ABŞ
- D) Böyük Britaniya
- E) Rusiya

102) Sual: İEÖ-in daha çox yerləşdiyi region:

- A) Şərqi Asiya
- B) Qərbi Avropa**
- C) Mərkəzi Asiya
- D) Cənubi Amerika
- E) Şərqi Avropa

103) Sual: Hansı şərt daxilində dünya ölkələri arasındakı iqtisadi inkişaf səviyyələrinin bəzi bərabərliklərini gözləmək olar:

- A) YSÖ qrupu post sosialist ölkələrinin hesabına genişlənəcək;
- B) əhalinin hər nəfərinə düşən ÜDM-un artım templəri artacaq;
- C) sürətli inkişafın tendensiyaları “mərkəz” ilə müqayisədə “periferiya” hissədə daha çox qalacaq;**
- D) ABŞ ticarət defisiti Çin ilə müqayisədə artacaq;
- E) düzgün cavab yoxdur;

104) Sual: Düzgün variantı seçin:

A) neftin dünya bazarının inkişafındaki müasir mərhələsi üçün OPEK üzvü ölkələri təsirinin artımı daha xarakterikdir;

B) neftin dünya bazarının inkişafındaki müəzsir mərhələsi üçün OPEK üzvü ölkələrinin rolunun aşağı düşməsi daha xarakterikdir

C) neftin dünya bazarının inkişafındaki müasir mərhələsi üçün «yeddi bacı» iri qərb kompaniyalarının kartelinin başçılığı daha xarakterikdir;

D) dünya neft bazarının müasir inkişaf mərhələsi - birja ticarəti həcmlərinin, xüsüsilə «kağız nefti» ilə tədavüllərin və bazarın qeyri-sabitliyinin güclənməsi ilə xarakterize olunur

E) Bazarda xüsusi bir hadisə baş vermir, o, təklif və tələb nisbətinin ənənəvi kateqoriyaları çərçivəsində inkişaf edir.

105) Sual: İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq?

A) əhalinin həyat səviyyəsindəki fərq;

B) ölkənin sosial-siyasi inkişafındaki müxtəlif mərhələlər;

C) sənayecə inkişafın və əməyin texniki təchizatının qeyri-bərabər səviyyələri;

D) milli iqtisadiyyatın açıqlığındakı müxtəlif dərəcəlik;

E) düzgün cavab yoxdur;

106) Sual: Son on illiklərdə neftin dünya hasılatındaki artım templəri dünya iqtisadiyyatının inkişafi dinamikasına nisbətən ümumilikdə:

A) xeyli aşağı idi

B) təqribən eyni idi

C) xeyli yuxarı idi

D) Həddən artıq qeyri-sabit idi və bazar konyukturasının hazırkı vəziyyətindən asılı olaraq, bu və ya digər tərəfə tərəddüd üedirdi

E) düzgün cavab yoxdur

107) Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur?

A) bazar münasibətlərinin total üstünlüyü;

B) bazar münasibətlərinin məhdud şəkildə yayılması;

C) ideoloji təsəvvürlərə əsaslanmış münasibətlərin üstünlüyü;

D) siyasi razılaşmalara əsaslanmış münasibətlərin üstünlüyü;

E) düzgün cavab yoxdur;

108) Sual: ETTKİ-in ASK cəhətdən inkişaf etmiş ölkələrdə inkişafının əsas tendensiyasını müəyyənləşdirin:

A) kənd təsərrüfatı məhsulunun istehsalının maliyyələşdirilməsində qabaqlayıcı artım

B) kənd təsərrüfatı məhsulunun emalı sahələrinin və ASK infrastrukturunun maliyyələşdirilməsindəki qabaqlayıcı artım

C) ASK-nın maliyyələşdirilməsindəki fərdi sektorun rolunun aşağı düşməsi

D) ASK-nın maliyyələşdirilməsində dövlətin rolunun gücləndirilməsi.

E) düzgün cavab yoxdur

109) Sual: Müasir dünya iqtisadiyyatında:

A) lider ölkələr əvvəlki kimi qalmışdır;

B) lider ölkələr dəyişmişdir;

- C) yeni regional qruplaşmalar yaranır;
- D) ölkələrin sabit birləşmələri mövcuddur;
- E) düzgün cavab yoxdur;

110) Sual:Aqrosənaye kompleksi məhsulunun XXI əsrin əvvələrindəki dünya ixracı üçün hansı tendensiyası daha xarakterikdir?

- A) ərzaq və kənd təsərrüfatı xammalının ixracında artım
- B) ərzaq ixracının artımı və kənd təsərrüfatı xammalının ixracının azalması
- C) ərzağın ixaricinin azalması və kənd təsərrüfatı xammalının ixracının artması
- D) ərzaq və kənd təsərrüfatı xammalının ixracının mühüm şəkildə aşağı düşməsi
- E) düzgün cavab yoxdur

111) Sual:Müasir dünya ölkələrinin inkişafındakı qeyri-bərabərlik və ziddiyətlik:

- A) azalmışdır;
- B) güclənmişdir;
- C) dayanmışdır;
- D)** sürətli çoxistiqamətli xarakterə malikdir;
- E) düzgün cavab yoxdur;

112) Sual:Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir:

- A) əmtəə nomeklaturasının yüksək bərpa olması qabiliyyəti
- B)** bazar konyukturasının konkret şəkildə əmələ gələn təbii iqlim şəraitindən asılılığı
- C) bir çox əmtəələrə olan tələbin artmaqda olan qeyri-qənaətbəxşliyi
- D) artmaqda olan istehsalat məsrəfləri
- E) artmaqda olan istehsalat məsrəfləri

113) Sual:Müasir dünya iqtisadiyyatı hansı şəkildə olmuşdur?

- A) monosentik;
- B)** çoxqütbü;
- C) simmetrik;
- D) təkqütbü;
- E) düzgün cavab yoxdur;

114) Sual:BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə aparıcı təşkilati:

- A) YUNIDO
- B)** FAO
- C) YUNEP
- D) YUNKTAD
- E) ÜTT

115) Sual:İkinci dünya müharibəsindən sonra 70-ci illərə qədər dünya iqtisadiyyatı ümumilikdə hansı vəziyyətdə idi?

- A) Sabit;
- B) Böhran;

- C) Tarazlıq;
- D) Həddən artıq qeyri-sabit;
- E) Yüksəliş;

116) Sual:Aşağıda sadalanan amillərdən hansı XX əsrin sonunda kənd təsərrüfatının inkişafına mühüm təsir göstərmişdir?

- A) dünya iqtisadiyyatının qloballaşması
- B) xarici ticarətin liberallaşması
- C) elmi-texniki ininqilabın coşgun inkişafı
- D) transmilliləşmə
- E) əhalinin sayının artımı

117) Sual:XX əsrin 80-90-cı llərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliyə məruz qalmış region:

- A) Qərbi Avropa
- B) Cənubi Afrika
- C) Cənubi Amerika
- D) Şərqi Avropa**
- E) Şimali Amerika

118) Sual:Avropa kömür və polad birliyinin təsisini haqqında Paris müqaviləsini neçə ölkə imzalamışdır?

- A) 3;
- B) 4;
- C) 5;
- D) 6;**
- E) 7;

119) Sual:Son onillikdə inkişaf etmiş ölkələrin ixracınakı kimyəvi məhsulun payı nə qədərdir? (%-lə) ?

- A) 2-3;
- B) 10-15;**
- C) 20-30;
- D) 40-50.
- E) düzgün cavab yoxdur

120) Sual:İkisürətli Avropa modelinin mahiyyəti nədən ibarətdir?

- A) AB-nə üzvlüyü yalnız integrasiya proseslərinin sürətlə inkişaf etdiyi avanqard ölkələri qəbul etmək;
- B) AB-nin genişlənməsinə maneçilik göstərməmək;
- C) AB-nin federativ dövlətə çevrilməsinə doğru sürətli hərəkətə və integrasiya templərinin istiqamətli sürətlənməsinə nail olmaq;
- D) integrasiya proseslərinin sürətlənməsinə və dərinləşməsinə hazır ölkələri gecikdirməmək, ayrı-ayrı ölkələrdəki integrasiyanın hansı şəkildəsə zəifləməsinə mane olmamaq;**
- E) düzgün cavab yoxdur;

121) Sual: İnkişaf etmiş ölkələrin kimya sənayesindəki elmi-tədqiqat və təcrübi-konstruktur işləri (ETTKİ) üzrə məsrəflər məhsulun dəyərinin neçə faizini təşkil edir.

- A) 5%- dən az
- B) təqribən 10;
- C) təqribən 20;
- D) təqribən 30;
- E) təqribən 40.

122) Sual: Roma müqaviləsinin əsas məqsədi nədən ibarət idi?

- A) ümumi bazarın yaradılması;
- B) siyasi ziddiyətlərin aradan qaldırılması;
- C) vergi normalarının harmoniyalaşdırılması (uyğunlaşdırılması);
- D) Roma klubunun təsisisi;
- E) düzgün cavab yoxdur;

123) Sual: Uzunmüddəli perspektivdə - cari yüzilliyin sonuna qədər dönyanın yanacaq-energetika xammalı bazarının formallaşmasında və inkişafında hansı amillər müəyyənləşdirici olacaq:

- A) karbohidrogen xammal yataqlarının artıq 2045-4050-ci illərə doğru qaçılmasız şəkildə tam bitməsi (emalı) və bir nəticə kimi dünya bazارında yanacaq-enerji ehtiyatlarının meylsiz artan defisiti
- B) karbohidrogen xammalın təbii ehtiyatları XXI əsrin sonuna qədər dünya iqtisadiyyatının müvafiq tələblərinin ödənilməsi üçün tamamilə qənaətbəxş olaraq qalacaq
- C) karbohidrogen xammalın hasilatı, nəqli və təkrar emalı məsrəfləri sürətli templərlə artacaq, bu, yanacağın və enerjinin əldə edilməsi mənbələrinin digər alternativ növlərinin xeyrinə olaraq, ona olan tələbatın artımını xeyli geri salacaq
- D) yanacağın bərk növlərinə və onun böyük ehtiyatlarına olan tələbin meylsiz artımı cari yüzilliyin sonuna qədər dünya bazarında yanacaq-energetika xammalının xroniki çatışmazlığından qaçmağa imkan yarabacaq
- E) Enerjinin əldə edilməsindəki digər alternativ mənbələrdən onun istehsalindakı sürətli artım dünya iqtisadiyyatının gələcək inkişafındakı müvafiq tələbləri tam şəkildə ödəməyə imkan yaradacaq

124) Sual: Neft ehtiyatına görə dünyada birinci yeri tutan dövlət və ehtiyatın miqdarı:

- A) Rusiya – 34,8 mlrd.ton
- B) Küveyt – 41,3 mlrd.ton
- C) BƏΘ – 35,6 mlrd.ton
- D) İraq – 34,7 mlrd.ton
- E) Səudiyyə Ərəbistanı – 37,8 mlrd.ton

125) Sual: Avropanın yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənən regionu hansıdır?

- A) Şimal-şərqi Avropa
- B) Cənub-şərqi Avropa
- C) Şərqi Avropa
- D) Qərbi Avropa
- E) Cənubi Avropa

126) Sual: Avropada vahid ittifaqın yaradılmasına daha çox cəhd etmiş və bu sahədə çoxlu təkliflər vermiş dövlət hansıdır?

- A) Almaniya

- B)** Fransa
- C) Avsiriya
- D) Niderland
- E) Hollandiya

127) Sual:Turistlərin sayına və bu sahədən olan gəlirə görə dünyada 1-ci yeri tutan ölkə hansıdır?

- A) Braziliya
- B) Kanada
- C) Misir
- D)** Fransa
- E) İspaniya

128) Sual:Üzümçülük və şərabçılığa görə dünyada İtaliya ilə I və II yerləri bölüşən ölkə hansıdır?

- A) İspaniya
- B) Avstriya
- C)** Fransa
- D) Danimarka
- E) Lüksenburq

129) Sual:Kənd təsərrüfatı məhsullarının həcmində görə Qərbi Avropada birinci yeri tutan ölkə hansıdır?

- A) İsveç
- B) Avstriya
- C) Böyük Britaniya
- D) Almaniya
- E)** Fransa

130) Sual:BVF-un məlumatına görə dünya ölkələri və başqa idarəcilikdə olan ərazilərin birlikdə sayı?

- A) 190
- B) 200
- C) 226
- D) 236
- E)** 246

131) Sual:Dünya bazarı nə vaxt formalaşmışdır?

- A) XVII-XVIII əsrlərdə
- B) XVIII əsrin axırlarında
- C)** XIX-XX əsrlərdə
- D) XX əsrin ikinci yarısında
- E) XX-XXI əsrlərdə

132) Sual:Şərq istehsal üsulunda torpaqdan istifadə hansı prinsipə əsaslanırı?

- A)** Torpağın ömürlük istifadə edilməsi
- B) Torpağın müvəqqəti istifadə edilməsi

- C) Torpaqm icarə üsulu ilə idarə edilməsi
- D) Torpaqın yardarlıqla istifadə edilməsi
- E) Torpaqın satın alınması yolu ilə istifadə edilməsi

133) Sual: İqtisadi inkişaf səviyyəsinə daxil deyildir?

- A) ÜDM-in həcmi
- B) Hər nəfərə düşən ÜDM
- C) Əhalinin sayı
- D) Kapital qoyuluşunun həcmi
- E) Əmək məhsuldarlığı

134) Sual: Bu model Almaniyada daha geniş istifadə olunur. Gənclərə, fermerlərə dövlət yardım edir. Əhalinin rifah halının təmin edilməsində dövlətin vəzifələri genişləndirilir. Bu hansı modeldir?

- A) Liberal model
- B) Korporativ-idarəetmə modeli
- C) Demokratik-korporativçilik modeli
- D) Sosial-bazar modeli
- E) Demokratik Keyns modeli

135) Sual:

136) Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil?

- A) Beynəlxalq ixtisaslaşmaya əsaslanır
- B) Beynəlxalq ticarətə əsaslanır
- C) Beynəlxalq kooperasiyanı şərtləndirir
- D) Dünya bazarının inkişafının əsas vasitəsidir
- E) Ixtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır

137) Sual: Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir?

- A) İlkin sektorda korporasiyaların beynəlxalq fəallığı kəskin aşağı düşmüşdür
- B) TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır
- C) Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir
- D) Transmilliləşmə əmsali inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir
- E) Inkişaf etmiş ölkələrin kompaniyalarının istehsal gücərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir

138) Sual: Beynəlxalq istehsal nədir?

- A) Beynəlxalq bazarlar üçün istehsal
- B) Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal
- C) İxrac üçün istehsal
- D) Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal
- E) Xarici xammal əsasında istehsal

139) Sual: Dünya təkrar istehsal prosesinin əsasını təşkil edir?

- A) Təbii ehtiyatlar toplusu

- B) Dünya dövlətlərinin iqtisadi sistemi
- C) Dünya əhalisi
- D) Əmtəə və xidmətlər istehsalı sistemi**
- E) Beynəlxalq maliyyə bazarı

140) Sual:Təsərrüfat həyatının trans milliləşməsini xarakterizə etmir?

- A) beynəlxalq inhisarların fəaliyyəti
- B) xaric filialların fəaliyyəti
- C) birgə müəssisələrin fəaliyyəti
- D) sahibkarlığın güclənməsi**
- E) miqrantların çoxalması

141) Sual:Ölkənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər?

- A) Dünya ticarətində payı ilə
- B) Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə
- C) Xarici borclanmanın həcmi ilə
- D) Ərazisinin ölçüləri ilə**
- E) İdxal kvotalarının həcmi ilə

142) Sual:Dünya iqtisadiyyatında xüsusi çəkiləri artmır?

- A) inkişaf etmiş ölkələr
- B) inkişaf etməkdə olan ölkələr
- C) neft istehsalçısı olan ölkələr
- D) kapitalist ölkələri
- E) kənd təsərrüfatı ölkələri**

143) Sual:İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılmasına təkan verən cəhətlər?

- A) sənayeləşmənin sürətlənməsi
- B) elmi-texniki tərəqqi
- C) iqtisadi inkişafın dövriliyi**
- D) qloballaşma prosesləri
- E) iqtisadi integrasiya

144) Sual:İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılması modellərinə aid deyildir?

- A) haqlayıcı inkişaf modeli
- B) idxlə əvəzedici inkişaf modeli
- C) ixracönlü inkişaf modeli
- D) əhali artımının məhdudlaşdırılması modeli**
- E) milli istehsalı himayəçiliyi modeli

145) Sual:İnkişaf səviyyələrində fərqlərin identifikasiyası amilləri?

- A) inkişaf səviyyəsindəki fərqlər əhalinin sayı ilə müəyyənləşir
- B) inkişaf səviyyəsindəki fərqlər ərazinin ölçüləri ilə müəyyənləşir
- C) inkişaf səviyyəsindəki fərqlər təbii iqlim şəraiti ilə müəyyənləşir
- D) inkişaf səviyyəsindəki fərqlər hərbi güclə müəyyənləşir**

E) inkişaf səviyyəsindəki fərqlər hər nəfərə düşən əlavə dəyər istehsalı ilə müəyyənləşir

146) Sual:Dünya iqtisadi nizamına daxil deyildir?

- A) beynəlxalq valyuta sistemi
- B) dünya ticarət sistemi
- C) beynəlxalq vergi qoyma prinsipləri
- D) ikiqat vergi qoymadan qaçma prinsipi**
- E) TRİPS sənədlər paketi

147) Sual:Dünya iqtisadi nizamının əsas əlamətlərinə aid deyildir?

- A) Çoxtərəfli əsasda qəbul edilmiş qaydalar
- B) Qarşılıqlı qəbul edilən normalar toplusu
- C) Milli maraqların prioritetliyi**
- D) Müəyyən xərclər tələb edən öhdəliklər
- E) Qeyri-təkmil rəqabəti mümkünüsüz edir

148) Sual:Dünya təsərrüfatı mexanizminin əsas əlamətlərinə aid deyildir?

- A) kapitalı hərəkətinin konkret formaları
- B) beynəlxalq qiymətlər
- C) valyuta kursları
- D) xarici ticarətin həcmi**
- E) borc faizi dərəcəsi

149) Sual:Dünya iqtisadiyyatının inkişaf mərhələləri düzgün göstərilməyib?

- A) birinci mərhələ - XV-XVII əsrlər**
- B) birinci mərhələ XII-XVII əsrlər
- C) ikinci mərhələ -mütəsir bazarın formallaşması mərhələsi
- D) Üçüncü mərhələ - inhisarizmə keçid mərhələsi
- E) İkinci mərhələ - qlobal qarşılıqlı asılılıq mərhələsi

150) Sual:Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir?

- A) Transmilli şirkətlər
- B) Iri korporasiyalar
- C) Dünya bazarı**
- D) Neft-qaz ehtiyatları
- E) Qızıl ehtiyatları

151) Sual:Büyük ən qocaman bazar iqtisadiyyatı ölkəsidir. Xüsusi sahibkarlığa əsaslanan iqtisadi münasibətlər, ilk beynəlxalq kompaniyalar bu ölkədə yaranmışdır. Bu hansı ölkədir?

- A) Fransa
- B) ABŞ
- C) İspaniya
- D) Böyük Britaniya**
- E) Portuqaliya

152) Sual:Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil?

- A) Zəngin təbii resursslara malikdir.
- B) Xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.
- C) Kənd təsərrüfatında əmək məhsuldarlığı aşağıdır.
- D) Dünya xammal bazarında güclü alıcı kimi çıxış edir.
- E) Maşınqayırma sənayesi üzrə yüksək ixtisaslaşma mövcuddur.

153) Sual:Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil?

- A) Yaponiya – avtomobil istehsalına görə dünyada ikinci yeri tutur.
- B) Hazırda Yaponiyada ildə orta hesabla 100 mln. ton polad istehsal edilir.
- C) Dünya üzrə Robot istehsalının 50%-nə sahibdir.
- D) Kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəkdir.**
- E) Burada xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.

154) Sual:II Dünya müharibəsindən sonra Yaponiya iqtisadiyyatının dirçəlişinə yardım etmiş dövlət:

- A) Almaniya
- B) Fransa
- C) Rusiya
- D) ABŞ**
- E) Çin

155) Sual:Bu ölkələrin hansı OPEK-ə daxil deyil?

- A) Kuveyt
- B) İraq
- C) Liviya
- D) Ekvador**
- E) BƏƏ

156) Sual:Bu ölkələrdən hansı Aİ-yə daxil deyil?

- A) Estoniya
- B) İsveçrə**
- C) İsveç
- D) İtaliya
- E) Polşa

157) Sual:PSÖ-i hansıdır?

- A) CAR
- B) Tunis
- C) Qazaxstan**
- D) Çin
- E) Misir

158) Sual:YSÖ-i hansıdır?

- A) Türkiyə**
- B) Kuba

- C) ABŞ
- D) CAR
- E) Misir

159) Sual:Aşağıdakılardan hansı yeni sənaye ölkəsi hesab edilir?

- A) Pakistan
- B) Meksika**
- C) Küveyt
- D) İran
- E) CAR

160) Sual:Dünya təsərrüfatının yarımsistemləri dedikdə nə nəzərdə tutulur?

- A) İEÖ, İEOÖ, NAFTA
- B) ASEAN, ATEC, Aİ
- C) İEÖ, İEOÖ, PSÖ**
- D) Aİ, İEÖ, MERKOSUR
- E) MERKOSUR, Aİ, ATEC

161) Sual:Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir?

- A) Mülkiyyətin reallaşdırılması sistemidir
- B) Məhsuldar qüvvələrin istifadəsi sistemidir
- C) Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir
- D) Istehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındaki ziddiyyətlərin həlli sistemidir**
- E) Ölkələr arası mübahisələrin həlli sistemidir

162) Sual:Postindustrial iqtisadiyyatın əsas əlamətlərinə aid deyil?

- A) istehsal və istehlakın strukturunun dəyişməsi
- B) təhsil səviyyəsinin yüksəlməsi
- C) ətraf mühütə yeni münasibət
- D) milli özündərkin güclənməsi**
- E) kiçik biznesin renesansı

163) Sual:Hansı nəzəriyyənin əsas müddəası doğru göstərilməyib?

- A) Vahid cəmiyyət sosiomədəni nəzəriyyəsi** – bütün ölkələr vahid liberal ticarət sisteminə keçir
- B) Sivilizasiyaların toqquşması – dünya çoxqütbüyüdə doğru gedir
- C) Vahid industrial cəmiyyət- sənayeləşmə bütün ölkələri vahid industrial cəmiyyətə doğru aparır
- D) Yeni industrial cəmiyyət- istehsal texniki cəhətdən getdikcə mürəkkəbləşir
- E) Postindustrial cəmiyyət - superindustrial cəmiyyət olaraq da adlandırılır

164) Sual:Sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi kimdir?

- A) S. Xattinhton**
- B) F. Fukuyama
- C) A. Toffler
- D) D. Bella
- E) P. Samuelson

165) Sual:Sivilizasiyaların toqquşması nəzəriyyəsi dünyada neçə sivilizasiyanın olduğunu iddia edir?

- A) 7
- B) 8**
- C) 9
- D) 12
- E) 2

166) Sual:Hansı nəzəriyyə müəllifi düzgün göstərilməyib?

- A) Yeni industrial cəmiyyət –C. Keyns
- B) Postindustrial cəmiyyət – D.Bella
- C) Superindustrial cəmiyyət – A Toffler
- D) Mərhələli inkişaf cəmiyyəti - U.Rostou
- E) İmperiyaların dağılması nəzəriyyəsi – P.Kennedi**

167) Sual:Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil?

- A) Mərhələli inkişaf nəzəriyyəsi
- B) Vahid industrial cəmiyyət nəzəriyyəsi
- C) Post industrial cəmiyyət nəzəriyyəsi
- D) Vahid sivilizasiya nəzəriyyəsi
- E) Vahid təbiət nəzəriyyəsi**

168) Sual:Qloballaşma konsepsiyasına aid deyildir?

- A) Təsərrüfat həyatının beynəlmiləlləşməsi
- B) Beynəlmiləlləşmənin yeni mərhələsi (marksist yanaşma)
- C) Bərabər tərəfdaşlıq bərabər asılılıq yaradır
- D) Formalaşmış sosial şərait qloballaşmanı gücləndirir
- E) Milli maraqların prioritətliyi qloballaşmanı gücləndirir**

169) Sual:Qlobal asılılıq terminin müəllifi kimdir?

- A) S .Hofman**
- B) R.Kuper
- C) K.Marks
- D) D.Rikardo
- E) U.Rostou

170) Sual:Mərhələli inkişaf konsepsiyasına aid deyildir?

- A) Cəmiyyət iqtisadi inkişaf səviyyələrininə görə qruplara ayrılır
- B) Natural təsərrüfatçılıq inkişafı sürətləndirir**
- C) Ənənəvi cəmiyyət aqrar və feodal cəmiyyət hesab edilir
- D) Artım mərhələsi ənənləri yox edir
- E) Yetkinlik davamlı və dövrü artım üzərində formalaşır

171) Sual:Dünya sistemi nəzəriyyəsinin mahiyyətinə aid deyildir?

- A) Dünya mərkəz əyalət və yarı�əyalətlərdən ibarətdir

- B)** Dünya bərabər hüquqlu ölkələrdən ibarətdir
- C) Inkişafda asılıq öz-özünə yox olur
- D) Dünya sisteminin əsas ziddiyəti asılılıqdan törəyir
- E) Dövlətin asılılığı mərkəz və əyalətlər arasındaki fərqlə şərtlənir

172) Sual: Asılılığın metanəzəriyyəsinin ideoloqlarına aid deyildir?

- A) R. Prebiş
- B) A. Frank
- C) İ. Vallerştayn
- D)** T. Mann
- E) S. Hofman

173) Sual: Asılılığın metanəzəriyyəsinin əsas istiqamətlərinə daxil deyildir?

- A) asılı gerilik
- B) asılı inkişaf
- C) bırgə inkişaf
- D) asılılığın təkrar istehsalı
- E)** asılılığın tədrici zəifləməsi

174) Sual: Asılılığın metanəzəriyyəsinin mahiyyətinə aid deyildir?

- A)** milli kapitalizm və integralləşdirmə
- B) kapitalist sistemi asılığı gücləndirir
- C) metropoliyalar satellitlərin artıq gəlirlərini mənimşəyir
- D) asılılıq daimi deyildir, vəziyyət dəyişə bilər
- E) satellitlər ona görə geri qalır ki, öz gəlirlərinin artığını mənimşəyə bilmir

175) Sual: Yeni təkamül nəzəriyyəsinin mahiyyətinə aid deyildir?

- A) Müasir cəmiyyət ənənəvidən sosial diferensiyasiya yolu ilə yaranır
- B)** Yeni cəmiyyət iqtisadi inkişaf nəticəsində yaranır
- C) Modernləşdirmə və qərbləşmə eyni anlam daşıyır
- D) Fərdiçilik xarakteristikalarına əsaslanır
- E) Müasir cəmiyyət bioloji sistemə oxşar diferensiyasiya olunur

176) Sual: Modernləşdirmə nəzəriyyəsinin müəlliflərinə aid deyildir?

- A) M. Veber
- B) T. Pirson
- C) Ş. Eyzenşdat
- D)** D. Rikardo
- E) T. Myurdal

177) Sual: Modernləşdirmə nəzəriyyəsinin mahiyyətinə aid deyil?

- A) ənənəvi cəmiyyətdən yeni cəmiyyətə keçid mərhələli şəkildə baş verir
- B) yeni cəmiyyətə keçid mənəvi dəyərlərlə bağlıdır
- C)** etnomərkəzçilik əsas stimuldur
- D) ənənəvi cəmiyyətlər konservativ düşüncə ilə idarə edilir

E) yeni cəmiyyətlər rasional təfəkkürlə idarə edilir

178) Sual: İmperializm və neokolonializm konsepsiyasının müəlliflərinə aid deyil?

- A) V.Lenin
- B) O. Bauer
- C) P Gilferdinq
- D) A. Smit**
- E) C.Qobson

179) Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalara aid deyildir?

- A) Modernləşdirmə
- B) Mərhələli inkişaf
- C) Rostou nəzəriyyəsi
- D) Müqayisəli üstünlükler**
- E) Qarşılıqlı asılılıq

180) Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalara aid deyildir.

- A) Dünya sistemi
- B) Yeni beynəlxalq əmək bölgüsü
- C) Qarşılıqlı asılılıq
- D) Bərabər tərəfdəşliq
- E) Azad ticarət**

181) Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalara aid deyildir?

- A) İmperializm və neokolonializm
- B) Modernləşdirmə
- C) Yeni təkamül
- D) Dini müxtəliflik**
- E) Asılılıq

182) Sual: Ölkələr arası iqtisadi münasibətlərin inkişafı konsepsiyalara aid deyildir.

- A) müqayisəli üstünlükler nəzəriyyəsi
- B) istehsal faktorları nəzəriyyələri
- C) texnoloji fərq nəzəriyyələri
- D) irqi və dini fərqlilik nəzəriyyələri**
- E) kapitalın hərəkəti nəzəriyyələri

183) Sual: Dünya iqtisadiyyatının və ölkələr arası iqtisadi münasibətlərin inkişafı konsepsiyaları neşə qrupa ayrılır?

- A) üç
- B) beş
- C) iki**
- D) yeddi
- E) qruplara ayrılmır

184) Sual:Dünya iqtisadiyyatı qlobal sistem konsepsiyasına əsasən?

- A) tarixi kateqoriyadır
- B) inkişaf edən kateqoriyadır
- C) dinamik kateqoriyadır
- D)** statik kateqoriyadır
- E) milli təsərrüfatlar sistemidir

185) Sual:Kapitalist istehsal üsulunun yaranması əlamətlərinə aid deyil.

- A) İlkin kapital yığımının başlaması
- B) Sənaye inqilabları
- C) Təsərrüfatçılıqda ictimai münasibətlərin dəyişməsi
- D)** Kapital yığımı normasının artması
- E)** Milli dövlətlərin yaranması

186) Sual:Dünya təsərrüfatının yaranması səbəblərinə aid deyil?

- A) beynəlxalq istehsalın yaranması
- B) beynəlxalq miqyasda məhsuldar qüvvələrin ictimailəşməsi
- C) kolonial və yarımkolonial rejimlərin meydana gəlməsi
- D) kapital axınının genişlənməsi
- E)** əhali miqrasiyasını sürətlənməsi

187) Sual:Qədim Qərbi Avropanın iqtisadi inkişafı faktorlarına aid deyildir

- A) VII –VIII əsrlərdə dünyada iqlimin istileşməsi
- B) Sənətkarlığın əkinçilikdən ayrılması və əmtəə istehsalının yaranması
- C) Böyük cografî kəşflər və kolonial müdaxilələr
- D) Kapitalın ilkin toplanmasının başlaması
- E)** İşçi qüvvəsinin böyük potensialının yaranması

188) Sual:Antik istehsal üsuluna xas deyildir.

- A) xüsusi və icma mülkiyyəti
- B) qul əməyi
- C) şəhər-dövlətlərin inkişafı
- D)** hakimiyyət iqtisadi fəaliyyəti genişləndirməklə varlanırdı
- E) sənətkarlıq kənd təsərrüfatından ayrıılırdı

189) Sual:Asiya istehsal üsuluna xas deyildir.

- A) Hakimiyyət bütün resursların sərəncam vericisidir
- B) Dövlət ali mülkiyyətçidir
- C)** Dövlət iqtisadi stimullaşdırma vasitəsi ilə əhalini idarə edir
- D) Torpaqlar vergilər müqabilində əhalinin istifadəsinə verilir
- E) Şəhər və kənd əməyinin bölgüsü və pul əmtəə münasibətləri stimullaşdırılmırkı

190) Sual:Dünya iqtisadiyyatının əsas inkişaf göstəricilərinə aid deyildir.

- A) məcmu dünya məhsulu
- B)** ümumi daxili məhsul

- C) ümumi milli məhsul
- D) valyutaların alicılıq qabiliyyətlərinin müqayisəliliyi
- E) yiğim göstəriciləri

191) Sual:Dünya təsərrüfatının əsas inkişaf qanuna uyğunluqlarına aid deyildir?

- A) bərabər sürətli harmonik inkişafın sürətlənməsi
- B) qeyri-bərabər inkişafın dərinləşməsi
- C) təbii resurslara söykənən inkişaf
- D) qarşılıqlı asılı inkişafın dərinləşməsi
- E) regional integrasiyanın güclənməsi

192) Sual:Dünya iqtisadiyyatının alt sistemlərinin formalaşdırıcı meyarlar hansılardır?

- A) iqtisadi inkişaf səviyyəsi
- B) təsərrüfatın sosial strukturu
- C) iqtisadi artımın tipi
- D) iqtisadi potensialın həcmi
- E) əhalinin sayı

193) Sual:Dünya iqtisadiyyatına xas deyildir?

- A) ziddiyətlər
- B) rəqabət mübarizəsi
- C) transformasiya
- D) stabillik**
- E) qadağan olunmuş iqtisadi fəaliyyət

194) Sual:Hansılar Dünya iqtisadiyyatının subyektləri deyildir?

- A) milli təsərrüfatlar
- B) Transmilli korporasiyalar
- C) İnteqrasiya birlilikləri
- D) Hərbi-siyasi birliliklər**
- E) Beynəlxalq iqtisadi təşkilatlar

195) Sual:Dünya iqtisadiyyatının struktur elementlərinə hansılar aid deyil?

- A) ölkələr
- B) integrasiya birlilikləri
- C) materiklər**
- D) dünya bazarları
- E) beynəlxalq çoxtərəfli tənzimləmə sistemləri

196) Sual:Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır?

- A) dünya iqtisadiyyatı vahid vəhdətdir.
- B) dünya iqtisadiyyatı qeyri - bərabər inkişaf edən sistemdir
- C) dünya iqtisadiyyatı ümumi məqsədə malikdir
- D) dünya iqtisadiyyatı milli təsərrüfatların çoxsəviyyəli birliyidir**
- E) dünya iqtisadiyyatı siyasi-iqtisadi kateqoriyadır

197) Sual:Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır?

- A) dünya iqtisadiyyatı sadə sistemdir
- B) dünya iqtisadiyyatı mürəkkəb sistemdir
- C) dünya iqtisadiyyatı bütövlüyüə malik sistemdir
- D) dünya iqtisadiyyatı tarixi kateqoriyadır
- E) dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır

198) Sual:Dünya iqtisadiyyatı nədir? Səhv cavab hansıdır ?

- A) milli təsərrüfatların toplusu
- B) milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnmiş sistemi
- C) beynəlxalq iqtisadi münasibətlər sistemi
- D) istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında
- E) dünya miqyasında ixrac və idxlərin məcmusu

199) Sual:Dünya iqtisadiyyatının xarakterik cəhətləri.Səhv cavab hansıdır?

- A) dünya iqtisadiyyatı sistemdir
- B) dünya iqtisadiyyatı tam və mürəkkəb sistemdir.
- C) dünya iqtisadiyyatı bütövlüyüə malik ,tam və mürəkkəb sistemdir
- D) dünya iqtisadiyyatı tarixi - coğrafi kateqoriyadır
- E) dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır

200) Sual:Dünya iqtisadiyyatı nədir? Tam cavab hansıdır ?

- A) milli təsərrüfatların toplusu
- B) milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnmiş sistemi
- C) beynəlxalq iqtisadi münasibətlər sistemi
- D) istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında fasiləsiz baş verdiyi iqtisadi sistem
- E) dünya miqyasında ixrac və idxlərin məcmusu

201) Sual:Avropa Mərkəzi Bankının gərərgah mənzili harada yerləşmişdir?

- A) Frankfurt-na-Maynada;
- B) Frankfurt-na-Oderada;
- C) Venada;
- D) Cenevrədə;
- E) Çikaqoda;

202) Sual:Dünya əhalisinin dəniz sahili ərazisində necə faizi məskunlaşmışdır?

- A) 5%-i.
- B) 20%-i.
- C) 30%-i.
- D) 50%-i.
- E) 80%-i.

203) Sual:Mineral xammalın dünya qiymətlərinin növləri aşağıdakılardan hansıdır?

- A) Məlumat qiymətləri

- B) Topdan satış qiymətləri
- C) Xarici ticarət qiymətləri
- D) Birja kotirovkaları
- E) Sövdələşmələrin faktiki qiymətləri

204) Sual:Sənaye çevrilişi nə zaman baş vermişdir?

- A) XIX əsrin 70-ci illərində
- B) XX əsrin sonu
- C) XVIII əsrin 60-ci illərində**
- D) X əsrin sonu
- E) XII əsrədə

205) Sual:1994-cü il 20 sentyabr tarixində imzalanmış müqavilə hansı yataqların işlənməsilə bağlı idi?

- A) Yanar-Tava, Atəşgah
- B) Zəfər, Məşəl
- C) Alov, Araz, Şərq
- D) Azəri-Çıraq, Günəşli**
- E) Azəri-Çıraq, Savalan

206) Sual:"kapitalizmin mərkəzi" hansı ölkədir?

- A) ABŞ
- B) Ingiltərə**
- C) Yaponiya
- D) Hindistan
- E) Fransa

207) Sual:"Qiymətlər inqilabı" hansı dövr üçün xarakterikdir?

- A) Sənaye inqilabı dövrü
- B) XIX əsrin əwəlləri
- C) XI əsrədə**
- D) Birinci dünya müharibəsinin başlanması dövrü
- E) Ikinci dünya müharibəsinin bitməsi

208) Sual:Böyük coğrafi kəşflər dövründə iqtisadi mərkəzləşmə hansı istiqamətə doğru dəyişmişdir.

- A) Qərbə**
- B) Yaxın Şərqə
- C) Uzaq şərqə
- D) Şimala
- E) Cənuba

209) Sual:MDB-yə daxil olan ölkələrdən hansında Maliyyə sənaye qruplarının sayı və həcmi diqqəti daha çox cəlb edir?

- A) Qazaxıstan
- B) Türkmənistan**

C) Azərbaycan

D) Rusiya

E) Gürcüstan

210) Sual:Böyük coğrafi kəşflər dövrünə aşağıdakılardan hansılar aiddir?

- A) Milli iqtisadiyyatın sənayecə inkişafı
- B) inhisar birliklərin yaranması
- C) kapitalın beynəlxalq hərəkəti
- D) X.Kolumbun ekspedisiyası reallaşmışdır.**
- E) İstehsalın beynəlmiləşməsi.

211) Sual:Transmilli banklara aid olmayan xüsusiyyəti seçin:

- A) daha etibarlıdırular
- B) vəsait qəbul etmək imkanları genişdir
- C) texniki imkanları genişdir
- D) TMB-lərin inkişafının IV mərhələsi XXI əsrin əvvəllərinə təsadüf edir**
- E) Şöbələri, agentlikləri fəaliyyət göstərir

212) Sual:Sənayeləşməyə qədərki dövr üçün aşağıdakılardan hansı xarakterikdir?

- A) müxtəlif məhsulların istehsalında ixtisaslaşma
- B) manufaktura və fabrik istehsalının geniş tətbiqi
- C) fəhlələr ittifaqının yaradılması
- D) istehsalın mexanikləşməsi
- E) natural təsərrüfatın hökmranlığı**

213) Sual:

214) Sual:Sənayeləşməyə qədərki dövrün inkişaf paradiqması necə xarakterizə olunur?

- A) dəstəklənən istehsal
- B) Inkişaf etmiş iqtisadiyyat
- C) dəstəklənən istehlak**
- D) müstəqil inkişaf
- E) ishehlak və istehsalın bərabərliyi

215) Sual:Dünya iqtisadiyyatı nədir?

- A) Dünya ölkələrinin iqtisadiyyatlarının cəbri cəmi
- B) qarşılıqlı əlaqə və asılılıqda olan BƏB və BİM sisteminə qoşulmuş milli iqtisadiyyatların məcmusudur**
- C) c) müəyyən xalqa,millətə məxsus olub onun mənafelərini ifadə edən.hüdudları dövlət sərhədləri ilə məhdudlaşan.özünün maddi-texniki əsası,müna- bətlər sistemi
- D) müəyyən bir region daxilindəki ölkələrin iqtisadiyyatlarının məcmusudur
- E) e) ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi döv-riyyəyə cəlb edilən təbii sərvətlərin məcmusunu özürtdə birləşdirir

216) Sual:Hazırda dünyada təxmini, yuvarlaq olaraq nə qədər TMŞ fəaliyyət göstərir?

- A) 70000
- B) 900000
- C) 80000
- D) 60000
- E) 55000

217) Sual:Bunlardan hansı daha sadə inhisar birliyidir?

- A) trest
- B) pulı**
- C) sindikat
- D) konsern
- E) konqlomerat

218) Sual:Bunlardan hansı daha sadə inhisar birliyiir?

- A) sindikat
- B) rinq**
- C) trest
- D) konsern
- E) konqlomerat

219) Sual:Bunlardan hansı daha sadə inhisar birliyidir?

- A) kartel
- B) sindikat
- C) trest
- D) korner**
- E) konsern

220) Sual:İqtisadi əbədiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının III mərhələsi neçənci illəri əhatə edir?

- A) 1900-u illərdən sonrakı dövr**
- B) 1860-1870-ci illər
- C) 1800-1890-cı illər
- D) 1873-cü ildən XIX əsrin sonuna dək
- E) 1800-1810-cu illər

221) Sual:İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının I mərhələsi neçənci illəri əhatə edir?

- A) 1873-cü ildən XIX əsrin sonuna dək
- B) 1900-1910-cu illər
- C) 1860-1870-ci illər**
- D) 1890-1900-cu illər
- E) 1890-cı ildən XX əsrin əvvəlinə dək

222) Sual:İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasını neçə mərhələyə ayırırlar?

- A) 3
- B) 4
- C) 5
- D) 6
- E) 2

223) Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil?

- A) Elmi abstraksiya
- B) Məntiqi və tarixi
- C) İnduksiya və deduksiya
- D) Siyasi-coğrafi**
- E) təhlil və sintez

224) Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil?

- A) Elmi abstraksiya
- B) Təhlil və sintez
- C) Elmi konstruksiya**
- D) Məntiqi və tarixi
- E) Dialektik materialist

225) Sual: İnhisar nəyə deyilir?

- A) Kapitalın və istehsalın daha çox əllərdə cəmləşməsi
- B) Sənayenin müəyyən sahələrinin birliyi
- C) Satış bazarları birliyi
- D) Kapitalın daha az sahələrdə cəmləşməsi
- E) kapitalın və istehsalın daha az əllərdə cəmləşməsi**

226) Sual: Tarixi baxımdan ilk birliklər, ittifaqlar hansı sahədə yaranırdı?

- A) istehsal
- B) gəmiçilik
- C) ticarət**
- D) maliyyə-kredit
- E) xidmət

227) Sual:

228) Sual: İxrac kvotası nəyə deyilir?

- A) idxalın cəmi məhsula nisbəti;
- B) cəmi xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti;
- C) ixracın ÜDM-ə nisbəti;**
- D) idxalın ixraca nisbəti;
- E) ÜDM-nn ÜMM-ə nisbəti;

229) Sual: İqtisadi artımın neçə və hansı tipləri var?

- A) 2, intensiv və ekstensiv;**

- B) 2, sürətli və mülayim;
- C) 2, nominal və real;
- D) 3, nominal, real və texnoloji;
- E) 3, operativ, çox amilli, təkamilli;

230) Sual:Qədim təsərrüfatlar üçün əsas xas olan cəhət:

- A) texnologiyadan geniş istifadə;
- B) xarici iqtisadi əlaqələrin mövcudluğu;
- C) yekcinslik, torpaqdan ömürlük istifadə;
- D) çeşid müxtəlifliyi, integrasiya;
- E) Broyler sisteminin genişləndirilməsi;

231) Sual:Qədim təsərrüfatların əsas fəaliyyət sahələri:

- A) metallurgiya, poladəritmə;
- B) əkinçilik, maşınqayırma;
- C) əkinçilik, maldarlıq;
- D) Quşçuluq, yeyinti sənayesi;
- E) heyvandarlıq, poladəritmə;

232) Sual:ÜDM ilə ÜMM həcmi arasında 1% fərqi olan ölkələr qrupu hansıdır?

- A) İEOÖ
- B) YSÖ
- C) PSÖ
- D) İEÖ
- E) Avropa ölkələri

233) Sual:Divident nədir?

- A) iqtisadi inkişafdan olan gəlir;
- B) cəmi gəlirlərin məcmusu;
- C) səhmlərdən olan gəlir;
- D) milli gəlir göstəricisidir;
- E) faizlərin məcmusudur;

234) Sual:Qlobal məhsul nədir?

- A) hər ölkədə istehsal edilmiş məhsul
- B) hər ölkədə 1 ildə istehsal edilmiş məhsulun həcmi
- C) dünya ölkələrində istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
- D) Avropada istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
- E) dünya ölkələrində emal edilmiş məhsul və xidmətlərin məcmusu

235) Sual:Dünya Bankının gərərgah mənzili harada yerləşmişdir?

- A) Çikaqoda;
- B) Nyu-Yorkda;
- C) Vaşingtonda;
- D) Novosibiriskdə

E) düzgün cavab göstərilməmişdir;

236) Sual: Aşağıda sadalanan banklardan hansı dünya iqtisadiyyatında bu məqsədlə yaradılmış ilk beynəlxalq iqtisadi təşkilat hesab edilir?

- A) Beynəlxalq Hesablamalar Bankı (BHB)
- B) Avropa Rekonstruksiya və İnkışaf Bankı (ARİB)
- C) Avropa Mərkəzi Bankı (AMB)
- D) Dünya Bankı (DB)**
- E) Hec biri;

237) Sual:

238) Sual: Yaşıl inqilabın vətəni haradır?

- A) Çin
- B) Kanada
- C) Meksika**
- D) ABŞ
- E) CAR

239) Sual: 2000-ci ilin göstəricisinə görə taxıl, buğda və düyü istehsalına görə I yeri tutan ölkə:

- A) ABŞ
- B) Kanada
- C) Hindistan
- D) Çin**
- E) CAR

240) Sual: Kənd təsərrüfatında əsas istehsal amili nədir?

- A) istehsal maşınları
- B) işçi qüvvəsi
- C) mal-qara
- D) torpaq**
- E) ixtisaslaşma

241) Sual: Demografik inqilab anlayışı ilk dəfə bu şəxs tərəfindən iqtisadi ədəbiyyata daxil edilmişdir. Bu kimdir?

- A) Frenk Nautstayn
- B) Landri Adolf**
- C) Paul Cekson
- D) Cek Briston
- E) Pol Reyter

242) Sual: Təbii qaz ehtiyatlarının həcmində görə I yerdə duran türk dövləti:

- A) Türkiyə
- B) Qazaxstan
- C) Türkmenistan**

D) Tacikstan

E) Qırğızstan

243) Sual:

244) Sual: Aşağıdakılardan biri dünyanın ən iri fond birjaları olaraq göstərilmir:

A) Moskva;

B) Nyu-York;

C) London;

D) Tokio;

E) Düzgün cavab yoxdur;

245) Sual: İmparializm dövründə dünya iqtisadiyyatının inkişafı hansı xarakterə malik idi?

A) əsas, başlangıç

B) sıçrayış şəkili

C) yavaş, lakin tərəqqili

D) sürətli, lakin taraz

E) düzgün variant yoxdur

246) Sual: Düzgün variantı seçin:

A) əvəzləyicilərin (subsitutların) rəqabəti amili qısamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.

B) əvəzləyicilərin (subsitutların) rəqabəti amili ortamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.

C) əvəzləyicilərin (subsitutların) rəqabəti amili uzunmüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.

D) əvəzləyicilərin (subsitutların) rəqabəti amili heç bir proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində vacib deyildir.

E) düzgün variant yoxdur.

247) Sual: Düzgün variantı seçin:

A) elmi-texniki tərəqqi amili konyukturanın və qiymətlərin inkişafı proqnozu üçün daha çox vacibdir

B) elmi-texniki tərəqqi amili ortamüddətli proqnoz üçün daha çox vacibdir

C) elmi-texniki tərəqqi amili uzunmüddətli proqnoz üçün daha çox vacibdir

D) elmi-texniki tərəqqi amili uzun-uznmüddətli proqnoz üçün daha çox vacibdir

E) proqnoz istisna olmaqla hamısı üçün bu amil eyni dərəcədə vacibdir

248) Sual: Transmilli sənaye-qrupu nədir?

A) bir neçə kompaniyaların maliyyələrinin və istehsallarının birləşməsi;

B) bir neçə sənaye kompaniyalarının və maliyyə müəssisələrinin birləşməsi;

C) beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının birləşməsi;

D) transmilli korporasiyaların və transmilli bankların integrasiya edilmiş şəkildə birliyi;

E) düzgün cavab yoxdur;

249) Sual: Dünya iqtisadiyyatının inkişafındakı aşağıdakı sadalanan tendensiyalardan hansı daha müasir hesab edilir?

- A) beynəlmiləlləşmə;
- B) globallaşma;**
- C) integrasiya;
- D) transmilliləşmə;
- E) düzgün cavab yoxdur;

250) Sual: Dünya əhalisinin neçə faizi şəhərlərdə yaşayır?

- A) 15%-i.
- B) 29%-i.
- C) 48%-i**
- D) 77%-i.
- E) 92%-i.

251) Sual: Dünya əhalisinin neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür?

- A) 15%-i
- B) 50%-i.
- C) 40%-i.
- D) 30%-i.
- E) 90%-i.**

252) Sual: Əhalinin təkrar istehsalı?

- A) Əhalinin yenidən məskunlaşması.
- B) Əhalinin deportasiyası.
- C) Doğum və ölüm nəticəsində əhalinin yeniləşməsi prosesi.
- D) Doğum, ölüm və miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi.**
- E) Miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi

253) Sual: Demografik partlayış nədir?

- A) Yüksək səviyyəli miqrasiya
- B) Remiqrasiyanın məhdudlaşması.
- C) Təyin edilmiş ərazidə ərazidə imiqrantların say çoxluğu.
- D) Təyin edilmiş ərazidə çox yüksək olan əhali artımı**
- E) Təyin edilmiş ərazidə aşağı səviyyəli əhali artımı

254) Sual: Demografiya elminin predmetinə öyrənilməsi aid deyil?

- A) Miqrasiya.
- B) Militarizasiya.**
- C) Yaş strukturu.
- D) Milli tərkib
- E) Əhalinin coğrafi yerləşməsi.

255) Sual: Demografiya elminin konkret obyekti nədir?

- A) Təbiət.
- B) Cəmiyyət.
- C) Əhali.**

D) İnstítusionalizm.

E) Plyurializm.

256) Sual: Əhali artımının tsiklilik nəzəriyyəsinin müəllifi?

A) David Rikardo.

B) Tomas Maltus.

C) Raul Perebiş.

D) Korrado Cinni.

E) Məhbub ül-Həqq.

257) Sual: K. Cinnini tsiklilik nəzəriyyəsinə görə hər bir əhali qrupu iqtisadi inkişafla bağlı hansı fazalardan keçir?

A) Sürətli artım, stasionar vəziyyətə qədər yavaşma və ixtisarlaşma

B) Sürətli artım, enmə və böhranlı vəziyyət

C) Yavaş artım, stasionar vəziyyətə qədər sürətlənmə və reqresiya.

D) Yavaş artım, sürətli artım stasionar vəziyyət.

E) Sürətli artım, resessiya və ixtisarlaşma.

258) Sual: T. Maltusun əhali məskunlaşması nəzəriyyəsinə görə artır?

A) Məskunlaşma həndəsi, yaşayış vasitələri ədədi silsilə ilə.

B) Yaşayış vasitələri həndəsi, məskunlaşma ədədi silsilə ilə.

C) Məskunlaşma ədədi, ərzaq istehlakı həndəsi silsilə ilə.

D) Miqrasiya həndəsi, ərzaq istehsalı ədədi silsilə ilə.

E) Ərzaq istehsalı həndəsi, əhali ədədi silsilə ilə.

259) Sual: əsrin müqaviləsi layihəsində təxminən nə qədər qaz və qaz kondensatının çıxarılaacağı məlumdur?

A) 51 mlrd. m³

B) 55 mlrd. m³

C) 54 mlrd. m³

D) 59 mlrd. m³

E) 63 mlrd. m³

260) Sual: Milli təsərrüfatların beynəlmiləlləşməsi ilk növbədə nə ilə bağlı olmuşdur?

A) Beynəlxalq bazarların inkişafı ilə.

B) Surbanizasiya proseslərinin genişlənməsi ilə.

C) Azad ticarətin inkişafı ilə.

D) Gömrük sisteminin sərtləşdirilməsi ilə

E) TMK-ların yaranışı ilə.

261) Sual: əsrin müqaviləsi layihəsində nə qədər neft çıxarılağı nəzərdə tutulur və bunun neçə faizi Azərbaycanın payına düşür?

A) 630 mln. ton, 51,5%

B) 530 mln. ton, 50%

C) 511 mln. ton, 51,5 %

- D) 511 mln. ton, 49,5%
E) 630 mln. ton, 49,5%

262) Sual: 1870-1913 cü illərdə dünya ticarətində birinci yeri hansı ölkə tuturdu?

- A) İngiltərə
B) Qazaxıstan
C) Misir
D) Uruqvay
E) CAR

263) Sual: 19-20-ci əsrlərdə dünya imperializmində 3 rəqabət mərkəzi yarandı. Bunlar hansı ölkələrdi? 1. ABŞ 2. Yaponiya 3. Yaxın şərqi 4. Qərbi Avropa 5. Afrika ölkələri

- A) 1,5
B) 4,5
C) 1,2,5
D) 1,3,5
E) 1,2,4

264) Sual:

265) Sual: Fritrederçilik prinsipinin mahiyyəti nədir?

- A) azad ticarət
B) rəqabətli bazar
C) dünya bazarı
D) regional bazar
E) beynəlxalq ticarət

266) Sual: Mineral xammalın istehlakı və ehtiyatlarının inkişaf meyllerinə aid edilmir?

- A) İstehlakın artması ehtiyatlardan istifadədə problemləri artırır
B) İstehsalın artması istehlakı artırır
C) Sənaye kateqoriyalı ehtiyatların həcmi həndəsi silsilə iləartır
D) Hər vahid filiz hasilatının tərkibində faydalı komponentərin payı azalır
E) Sənaye kateqoriyalı ehtiyatların artımı onların hasilatının artımını

267) Sual: Təbii xammaldan istifadə dinamikasına təsir edən əsas amillərə aid deyildir?

- A) Maddi istehsalın ümumi həcminin artması
B) ETT nəticəsində xərclərin nisbi səviyyəsinin azalması
C) Son məhsul vahidinin xərc strukturunda baş verən dəyişiklər
D) Hazır məhsul ixracının artması
E) Yeni sənaye sahələrinin yaranması

268) Sual: Dünya ölkələrinin təbii resurslardan istifadədə müşahidə olunmur:

- A) İnkışaf etmiş ölkələrdə istehsalın resurs və material tutumu azalır
B) Qərb ölkələrinin resurs idxləndən asılılığı azalır
C) Yeni sənaye ölkələrində resursların istifadəsi artır

- D) Yeni sənaye ölkələrində resurs idxləri artır
- E) Hindistan və Pakistan'dan resurs ixracı artır

269) Sual: Dünyanın təbii resurslarından ən çox istifadə edən ökə hansıdır?

- A) Çin
- B) Rusiya
- C) Yaponiya
- D) Hindistan
- E) ABŞ

270) Sual: Təbii reursların istifadədə idxlərin ən böyük payı hansı ölkədədir?

- A) ABŞ
- B) Böyük Britaniya
- C) Yaponiya
- D) Hindistan
- E) Çin

271) Sual: Düzgün variantı seçin:

- A) konyukturanın inkişafı proqnozları üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmalar, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- B) orta müddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmalar, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- C) uzunmüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmalar, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- D) qisamüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmalar, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
- E) proqnozların bütün növlərində müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmalar, sosial-siyasi böhranlar, mövsümi tərəddüdlər və s.) nəzərə almaq lazımdır

272) Sual: Qlobal inkişaf problemlerinin həlli yollarına belə yanaşma mövcud deyil?

- A) İyerarxik.
- B) Texnokratik.
- C) Fəlsəfi.
- D) Eksizensial.
- E) Mədəni.

273) Sual:

274) Sual:

275) Sual: Beynəlxalq statistikada ölkənin iqtisadi güjünü xarakterizə edən ən əsas göstəriji:

- A) ərazidir
- B) dünya ticarətindəki payıdır
- C) ölkəyə cəlb plunan investisiyaların həcmidir
- D) əhalinin sayıdır

E) məcmu milli gəlirdir

276) Sual: Böyük yeddilər qrupuna daxildir:

- A) İtaliya
- B) Finlandiya
- C) İsveçrə
- D) Avstaliya
- E) Ukrayna

277) Sual: Beynəlxalq Valyuta Fondu təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil:

- A) ABŞ
- B) Kanada
- C) Meksika
- D) Fransa
- E) İsveç

278) Sual: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- A) Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər
- B) Azərbaycanın xarici borcları silinə bilər
- C) Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- D) Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülər
- E) Azərbaycana investisiya axınları sürətlə artar

279) Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil:

- A) BMT
- B) İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
- C) Beynəlxalq Əmək Təşkilatı
- D) Ümumdünya Bankı
- E) Beynəlxalq Valyuta Fondu

280) Sual: BMT-nin ali orqanlarına aid deyil:

- A) Baş məclis
- B) Təhlükəsizlik Şurası
- C) Beynəlxalq Valyuta Fondu
- D) Qəyyumluq Şurası
- E) Beynəlxalq Məhkəmə

281) Sual: İnkışaf etməkdə olan ölkələrdə ineqasiya proseslərinə hansı amillər xarakterik deyil:

- A) praktik surətdə ineqasiya yoxdur
- B) ineqasiya inkışafın birinci mərhələsindədir
- C) ölkələr arasında əməkdaşlıq ineqasiya prseslərinin ilkin mərhələsindədir
- D) Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
- E) Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır

282) Sual: Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil?

- A) Sinqapur
- B) ÇXR**
- C) İndoneziya
- D) Malayziya
- E) Tailand

283) Sual: Dünya üzrə müvafiq olaraq nəqliyyat şəbəkəsinin uzunluğuna, daha sonra sıxlığına görə birinci olan regionların adlarının düzgün verildiyi variantı seçin:

- A) Avstraliya, Avropa
- B) Avropa, Asiya
- C) Afrika, Asiya
- D) Cənubi Amerika, Avropa
- E) Şimali Amerika, Avropa**

284) Sual: Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölkələr qruplarına aiddir?

- A) Avropa İttifaqı və MDB
- B) ABŞ və Latin Amerikası
- C) Yaponiya və Avstraliya
- D) Çin, Rusiya və Yaponiya
- E) ABŞ, Yaponiya və Avropa İttifaqı**

285) Sual: Ümumi nəqliyyat şəbəkəsi uzunluğunun 80%-ə qədəri, cəmi yükdaşımı dövriyyəsinin 70%-i (dəyər göstəricisi ilə 80%-i) sərnişin daşınmasının daha çox hissəsi hansı ölkələrin payına düşür?

- A) PSÖ
- B) İEOÖ
- C) YSÖ
- D) Neft-dollar ölkələri
- E) IEÖ**

286) Sual: NAFTA hansı ölkələri birləşdirir və neçənci ildə yaranıb?

- A) ABŞ, Meksika, Panama; 1992
- B) ABŞ, Panama, Kuba; 1993
- C) ABŞ, Kanada, Qrenlandiya; 1994
- D) ABŞ, Kanada, Meksika; 1992**
- E) ABŞ, Kanada, Meksika; 1996

287) Sual: 1957-ci idə yaradılmış bu birlik 1994-cü ildən Avropa ittifaqı adlandırılmışdır. Bu hansı birlikdir?

- A) Avropa təhlükəsizlik və əməkdaşlıq birliyi
- B) Avropa kömür və polad birliyi
- C) Avropa iqtisadi birliyi**
- D) Avropa Atom enerjisi birliyi
- E) Avropa Mərkəzi Bankı

288) Sual:

289) Sual: Avtarkiya nədir?

- A) Xarici dünya ilə azad və qarşılıqlı iqtisadi əlaqədə qurma.
- B) İnkişaf etmiş ölkələrin məcmu iqtisadiyyatı.
- C) İnkişaf etməkdə olan ölkələrin məcmu iqtisadiyyatı.
- D) Keçid iqtisadiyyatı ölkələrinin məcmu iqtisadiyyatı.
- E) Öz resurslarına istinadən iqtisadiyyat qurma üsulu.

290) Sual: Dünya iqtisadiyyatı fənni öyrənir?

- A) Müəssisələr iqtisadiyyatı.
- B) Milli iqtisadiyyatı.
- C) Koorporativ iqtisadiyyatı.
- D) Qlobal iqtisadiyyatı**
- E) Bazar iqtisadiyyatını

291) Sual: Ekoloji pessimizm tərəfdarı?

- A) Bell.
- B) Kan.
- C) Toffler.
- D) Judenelə
- E) Medouz.**

292) Sual: Yer kürəsi resurslarının fiziki məhdudluğu ilə bağlı missiyalı beynəlxalaq təsisat?

- A) London klubu.
- B) Paris klubu.
- C) Roma Klubu.**
- D) Berlin Klubu.
- E) Tokio klubu.

293) Sual: Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir?

- A) Neft
- B) Qaz
- C) Kömür**
- D) Uran
- E) Hidroenergetika

294) Sual: Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır?

- A) Ərzaq
- B) Xarici kapital
- C) Texnologiya
- D) Xammal və enerji daşıyıcıları**
- E) Yüngül sənaye məhsulları

295) Sual: Təbii resursların ölkələr arası bölgüsü xüsusiyyətlərinə aşağıdakılardan yalnız biri aiddir:

- A) Təbii resurslar ölkələr arasında bərabər bölünür
- B) Yalnız 20-25% ölkə beş faizdən artıq dünya ehtiyatlarına malikdir
- C) Heç bir ölkə zəruri həcmində və sayda ehtiyatlara malik deyildir
- D) Ehtiyatalar ölkələr arasında olduqca qeyri-bərabər bölünmüşdür
- E) İnkışaf etmiş ölkələr daha böyük ehtiyatlara malikdirlər

296) Sual: Beynəlxalq biznesdə iştirak edən ölkələrin əsas təsərrüfatçı subyektlərindən biri nədir?

- A) maliyyə nazirliyi;
- B) transmilli korporasiya;**
- C) mərkəzi bank;
- D) ordu;
- E) düzgün cavab yoxdur;

297) Sual: Proqnozların aşağıda sadalanan növlərindən hansı üçün işlənilmə prosesində dövri təkrar istehsal amilinin uçotu həllədici rol oynayır?

- A) konyuktura
- B) ortamüddətli
- C) uzunmüddətli**
- D) uzun- uzunmüddətli
- E) bütün yuxarıda sadalananlar

298) Sual: Hansılar dünyanın ən çox qloballaşmış 20 ölkəsi sıralarına daxil deyillər?

- A) Malaziya.
- B) Hindistan.**
- C) Böyük britaniya.
- D) ABŞ.
- E) Yeni Zellandiya.

299) Sual: Hansılar Qloballaşma indeksinin hesablamasında əsas götürülmür?

- A) Xarici birbaşa və portfel investisiyalar.
- B) Beynəlxalq turizmin həcmi.
- C) Telefon trafikinin həcmi
- D) Şəxsi pul köçürmələri
- E) Militarizasiyanın səviyyəsi.**

300) Sual: Meşə ehtiyatlarının əsas qiymətləndirmə parametrlərinə aid deyildir:

- A) Meşə sahəsinin həcmi
- B) Meşənin sıxlığı
- C) Meşənin oduncaq ehtiyatları
- D) Hər kvadrat metrdə ağacların sayı
- E) Meşələrin bərpası əmsalı**

301) Sual: Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması amili kimi baxılmır?

- A) Suya qənaət edən texnologiyaların tətbiqi
- B) Su təhcizatının dövriyyəsi sisteminin tətbiqi**

- C) İstehsalın azaldılması
- D) Su nəqlinin itkilərin azldılması
- E) Məişətdə sudan istifadədə qeyri rasionallığın ləğvi

302) Sual:Dünyanın su ehtiyatları əsas istehlakçıları kimlardır?

- A) Kənd təsərrüfatı istehsalı
- B) Sənaye istehsalı
- C) Kommunal xidmətlər
- D) Ev təsərrüfatları
- E) TMK-lar

303) Sual:Torpaq ehtiyatlarının ən çox emal olunduğu ölkə aşağıdakılardan hansıdır?

- A) Rusiya
- B) ABŞ
- C) Hindistan
- D) Misir
- E) Avstraliya

304) Sual:Metal filizin ən böyük ehtiyatları hansı ölkələrdədir?

- A) Avstraliya
- B) Kanada
- C) Rusiya
- D) ABŞ
- E) Braziliya

305) Sual:ən böyük qaz ehtiyatları yerləşir?

- A) Rusiya
- B) ABŞ
- C) Çin
- D) İran
- E) Türkmenistan

306) Sual:Neft ehtiyatlarının ən böyük həcmi hansı ölkədədir?

- A) ABŞ
- B) Rusiya
- C) İran
- D) Səudiyyə Ərəbistanı
- E) Birləşmiş Ərəb Əmirlikləri

307) Sual:Beynəlxalq biznes növbətilərdən hansıların toplusudur?

- A) müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən dövlət mərkəzi banklarının;
- B) müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən hökümətlərinin;
- C) müxtəlif ölkələrin iqtisadi inkişafının qarçılıqlı fəaliyyət göstərən nazirliklərinin;
- D) müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən milli bizneslərinin;
- E) düzgün cavab yoxdur;

308) Sual: Qlobal problemlərin əlamətlərinə aid deyil?

- A) Onlar təxirəsalınmazdır və gələcək nəsillərə ötürülməsi yolverilməzdir.
- B) Onlann yaranışı və inkişafı qarşılıqlı əlaqəlidir.
- C) Problemlərin həlli bəşəriyyətin səylərinin birləşdirilməsini tələb edir.
- D) Onlar ümumi xarakter daşıyır və bütün ölkələri əhatə edirlər.
- E)** Hamısı aiddir.

309) Sual: Dünya neft ehtiyatları zaman ötdükcə?

- A) Azalır
- B)** Artır
- C) Sabit qalır
- D) Sürətlə azalır
- E) Stabil artır

310) Sual: Mineral yanacaq ehtiyalarının əsas hissəsi aşağıdakılardan hansıdır?

- A) Neft ehtiyalarıdır
- B) Qaz ehtiyatlarıdır
- C)** Kömür ehtiyatlarıdır
- D) Ağac ehtiyatlarıdır
- E) Kimyəvi ehtiyatlarıdır

311) Sual: Dünyanın mineral yanacaq ehtiyatı kifayət edəcəkdir?

- A) 100 il
- B) 200 il
- C) 50 il
- D)** 1000 il
- E) 2000 il

312) Sual: Faydalı qazıntıların geoloji ehtiyatları kateqoriyalara bölünür?

- A) Həcmində görə
- B)** Müəyyənləşdirilməsinin etibarlılığına görə
- C) Hasılatının xüsusiyyətlərinə görə
- D) Yerləşdiyi əraziyə görə
- E) Dünya bazارında likvidliyi səviyyəsinə görə

313) Sual: Təbii-xammal ehtiyatları aşağıdakılardan hansıdır?

- A) Mineral ehtiyatlardır
- B) Metal filizləridir
- C)** Enerji ehtiyatlarıdır
- D) Enerji daşıyıcılarıdır
- E) Qeyri-metal filizləridir

314) Sual: Təbii resurslar iqtisadi inkişafın:

- A)** Mütləq şərtidir

- B) Zəruri şərtidir
- C) Arzu olunan şərtidir
- D) Səmərəliliyi yüksəldən şərtidir
- E) Sürətləndirən şərtidir

315) Sual: Təbii resurs potensialına aid deyildir?

- A) Maliyyə resurları
- B) Mineral resursalar
- C) Faydalı qazıntılar
- D) Iqlim resursları
- E) Rekreasiya resursları

316) Sual: İqtisadi resurslara aid deyildir?

- A) Bioloji resurslar
- B) Kapital resursları
- C) İstehsal faktorları
- D) Əmək resursları
- E) İnformasiya resursları

317) Sual: Təbii resurslara aid deyildir?

- A) Enerji resursları
- B) Torpaq resursları
- C) Su resursları
- D) Hava resursları
- E) Meşə resursları

318) Sual: Dünya iqtisadiyyatının resurs potensialına aid deyildir?

- A) İqtisadi resurslar
- B) Sahibkar resursları
- C) Elmi resurslar
- D) Təbii resurslar
- E) Dünya bazarı

319) Sual: Kioto protokolu nəyi məhdudlaşdırır?

- A) Korbon qazı emmisiyası.
- B) Flora və faunadan istifadəsinin.
- C) Nüvə energetikasını.
- D) Hidroenerjidən istifadəni
- E) Meşələrinin qırılmasını.

320) Sual: ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- A) Güclü hərbi-sənaye kompleksi
- B) Qlobal milli maraqların mövcudluğu
- C) Güclü hakimiyyət
- D) Daxili məcmu məhsulun həcmi

E) Daxili bazarın miqyası və elmi-texniki potensial

321) Sual:BMT-nin təbiəti mühafizə proqamı?

- A) UNEP.
- B) YUNESKO.
- C) YUNİDO.
- D) UNCHR.
- E) UNODC

322) Sual:Davamlı inkişaf konsepsiyasının prioritetlərindən birinə görə?

- A) Gələcək nəsillər əlavə ödənişlər aparmırlar.
- B) Gələcək nəsillərə əlavə xərclər qalmır.
- C) İqtisadiyyat bazar sistemi ilə irəliləyir.
- D) Bazar iqtisadiyyatı təkmilləşir.
- E) İstehlak mallarının çişidi yaxşılaşır.

323) Sual:Ekoloji iqtisadiyyat əsaslanır?

- A) ETT-nin inkişafı və ətraf mühitin qorunmasına.
- B) Ekologianın qorunmasına.
- C) Bazar iqtisadiyyatını genişlənməsinə.
- D) İqtisadiyyatın ekoloji məhdudlaşmalarla inkişafına.
- E) Avtarkiya iqtisadiyyatına.

324) Sual:Qlobal ekoloji problemin kəskinləşmə səbəbləri sırasına daxil deyil?

- A) Okean və dənizlərdə gəmilərin qəzaya uğraması
- B) Avtomagistallarda avtomobil qəzaları
- C) Kanalizasiya və çirkab sulann yetərincə təmizlənməməsi.
- D) Sənaye müəssisələri və radioloji stansiyalar
- E) Tufan və daşqınlar.

325) Sual:Əsas qlobal ekoloji problem deyil?

- A) Təbii ehtiyatlann tükənməsi təhlükəsi.
- B) Ətraf mühitin çirkənməsi.
- C) Təbii mühitin mühafizəsinin pozulması.
- D) Əhalinin yaşayış vasitələri ilə təmin olunmasının pisləşməsi
- E) Suburnazasiyanın genişlənməsi.

326) Sual:Quru səthini dağdan bütün təbii proseslərin məcmusu?

- A) Antropogen fəaliyyət.
- B) Sunami.
- C) Rekultivasiya.
- D) Eroziya.
- E) Ekologiya.

327) Sual:Troposferi, bütün hidrosfer və litosferin yuxarı hissənin əhatə edən sfera?

- A) Ekosfera.
- B) Biosfera
- C) Neosfera.
- D) Atmosfera
- E) İonosfera.

328) Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir?

- A) Xidmət sferasının sürətli inkişafı
- B) Maddi istehsal sferasının inkişafı
- C) Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
- D) Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
- E) Hasilat sahələrinin sürətli inkişafı

329) Sual: Yığımın motivlərinə aid edilmir?

- A) qiymətlərdəki dəyişmələr
- B) inkişaf dövrünün həlqələri uçot dərəcələrinin dinamikası
- C) dövlət bütçəsinin saldosunun xarakteri
- D) vergi yükünün səviyyəsi
- E) ixracın həcmi

330) Sual: Yığımın motivlərinə aid edilmir?

- A) insanların zamana münasibətdə istehlakının bərabərləşdirməyə çalışması
- B) demoqrafik inkişafın xüsusiyyətləri
- C) ev təsərrüfatlaərının maddi vəziyyəti
- D) dövlətin sosial təminat siyasəti
- E) təbii -iqlim dəyişkənliliyi

331) Sual: Xarici iqtisadi proqnozun alternativ (polivariant) xarakteri nədən ibarətdir?

- A) onun işlənilməsi prosesində istifadə e4dilən müxtəlif metodlar
- B) proqnozlaşdırma prosesində işləyən tərəfindən qarşıya qoyulan müxtəlif məqsədlər
- C) istənilən şəkildə əvvəlcədən görmənin öz təbiətinə görə proqnoz qiymətləndirmələrin ehtimal xarakteri
- D) müxtəlif növ proqnozlar
- E) düzgün cavab yoxdur

332) Sual: Təhlil və proqnozlaşdırma obyekti kimi müasir dünya bazarının hansı xüsusiyyətləri proqnozlaşdırma işləmələrinin etibarlılığı zəruri keyfiyyətinin təmin edilməsi mövqeyindən vacib hesab edilir?

- A) iqtisadi, siyasi və sosial xarakterli formalaşmadakı ziddiyətli amillərin geniş dairəsinin təsiri altında inkişaf edən onun mürəkkəb iyerarxik şəkildə təşkil edilmiş strukturu
- B) heç də həmişə kifayət qədər etibarlı olmayan geniş statistik informasiyanın mövcudluğu
- C) inkişafın yüksək dinamikliyi
- D) bu və ya digər firmaların – dünya ticarət iştirakçılarının çox hallarda subyektiv və hətta məqsədlə təmayülü, konkret olaraq, sərf kommersiya maraqlarını güdən işguzar dairə nümayəndələrinin müxtəlif növ rəylərinin, mühakimələrinin və proqnoz qiymətləndirmələrinin daimi mövcudluğu

E) xüsusilə açıq şəkildə nəşr edilməyən, yaxud çətin başa düşülən, daha çox isə praktik istifadə üçün çətin formada təqdim edilən dünya qiymətlərinin ehtimal edilən dinamikasına dair proqnoz informasiyasının xeyli hissəsi

333) Sual: Qloballaşmanın hərəkətverici gücləri hesab olunmur?

- A) ETT-nin yeni dalğası;
- B) TMK-lann fəaliyyəti;
- C) İnternetin genişlənməsi;
- D) Qlobal problemlərin çoxalması
- E) Millitarizasiyanın güclənməsi.**

334) Sual: İnteqrasiya prosesinin klassik təsnifatını hansı alım vermişdir?

- A) C.Mill
- B) K.Marks
- C) D.Rikardo
- D) B.Balaşı**
- E) R.Şuman

335) Sual: Qloballaşmanın hərəkətverici amilləri hansılardır?

- A) İstehsalın delokallaşması.**
- B) Tədavül sferasının genişlənməsi.
- C) İqtisadi böhranlar.
- D) Müharibələr və təbii fəlakətlər.
- E) Deinteqrasiyya meylləri.

336) Sual: Bakı-Tbilisi-Ceyhan layihəsində nə qədər insan çalışır, insanların neçə nəfəri Azərbaycandadır və neçə faizi Azəbaycanlılardır?

- A) 21000 insan, 4000 nəfər – 80 %**
- B) 25000 insan, 3600 nəfər – 75 %
- C) 30000 insan, 4200 nəfər – 56 %
- D) 31000 nisan, 3000 nəfər – 90 %
- E) 33000 insan, 5000 nəfər – 80 %

337) Sual: Təsərrüfat həyatının tarixi beynəlmiləlləşməsi hansı sferada baş vermişdir?

- A) İstehsal.
- B) Tədavül.
- C) İstehlak.
- D) Mübadilə.**
- E) Kooperasiya.

338) Sual: Yığım və kapital qoyluşunun dəyişməsinə təsir edir?

- A) mövcud və gələcəkdəki istehlakın həcmi (Fişer)
- B) gəlirin dinamikası
- C) makroiqtisadi qeyri stabillik
- D) "Həyat dövrü" konsepsiyası(F.Modilyani)

E) Əhalinin artım sürəti

339) Sual: Dünya iqtisadiyyatında yiğimin səviyyəsinə təsir etmir?

- A) Yiğim normaları
- B) Qənaətin səviyyəsi
- C) Ev təsərrüfatlarının yiğimi
- D) Müəssisə və dövlətin yiğimi
- E) Dövlət büdcəsinin həcmi**

340) Sual: Dünya iqtisadiyyatında kapital qoyluşunu xarakterizə etmir?

- A) İqtisadi artımın sürəti
- B) İqtisadi artımın səviyyəsi
- C) Əmək məhsuldarlığı
- D) Neft istehsalının həcmi**
- E) İstehsalın kapital tutumu

341) Sual: Dünya iqtisadiyyatında kapital qoyluşunu xarakterizə etmir?

- A) Tədiyyə balansının müsbət saldosu
- B) İstehsal fondlarının artımı
- C) Qeyri-istehsal fondlarının artımı
- D) Material ehtiyatlarının artımı
- E) İqtisadi artımın sürəti**

342) Sual: Qloballaşma hansı prosesdir?

- A) Mülkiyyət münasibətlərinin təkmilləşihəsi prosesi.
- B) Meqopolislərin urbanizasiyasının genişlənməsi prosesi.
- C) Hərbi blokların integrasiyası prosesi.
- D) Ümumdünya siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı integrasiya və unifikasiya prosesi.**
- E) Regional ittifaqların dezintegrasiyası prosesi.

343) Sual: Son on illiklər dövründə dünya idxlərinin əmtəə strukturundakı hazır məhsulun payı nə qədər idi (%-lə):

- A) 10%-dən az;
- B) 20-30%;
- C) 40-50%;
- D) təqribən 70%;**
- E) 80%-dən çox

344) Sual: Dünya iqtisadiyyatı (dünya təsərrüfatı) – növbətilərdən hansının toplusudur?

- A) dünya ölkələrinin dövlət büdcələrinin;
- B) dünya ölkələri əhalisinin və ərazisinin;
- C) milli təsərrüfatların və dünya ölkələrinin dövlətlərarası strukturunun və onların iqtisadi qarşılıqlı əlaqələrinin;**
- D) dünya ölkələrinin kənd təsərrüfatı, sənaye, kommersiya və maliyyə strukturlarının;
- E) düzgün cavab yoxdur;

345) Sual:Müasir dünya maşınqayırma sənayesində sahə strukturundakı sürətlə artan nədir?

- A) EHM və elektronika bazarı
- B) məişət texnikası bazarı
- C) yarımkəcəricilər bazarı
- D) rabitə vasitələri avadanlıqlarının bazarı
- E) Avtomobilər bazarı

346) Sual:XXI əsrədə dünyada təqribən hansı sayda TMK fəaliyyət göstərir?

- A) təqribən 500;
- B) təqribən 10000;
- C) təqribən 80000;
- D) 120000-dən çox;
- E) düzgün cavab yoxdur;

347) Sual:Bu kəmərin çəkilişinə dair deklarasiya 1998-ci ilin oktyabrında Ankarada 3 dövlət arasında imzalanmışdır. Bu hansı kəmərdir?

- A) Bakı-Novorossiysk
- B) Nabukko
- C) Şimal axını
- D) Bakı-Tbilisi-Ceyhan
- E) Bakı – Ərzurum

348) Sual:Milli biznes aşağıdakılardan hansıların toplusudur?

- A) verilmiş ölkənin iri biznesmenlərinin;
- B) verilmiş ölkənin təsərrüfat subyektlərinin;
- C) verilmiş ölkənin xırda biznesmenlərinin;
- D) verilmiş ölkənin dövlət iqtisadi müəssisələrinin;
- E) düzgün cavab yoxdur;

349) Sual:Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir?

- A) Yeni texnologiya və bilikləri əldə etmək imkanı
- B) Ölkələr arasında təsir dairələrinin bölgüsü
- C) İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
- D) Xammal və enerji bazarlarının əldə edilməsi
- E) Dünyanın yenidən bölüşdürülməsi

350) Sual:Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- A) Təkrar ixracın həcmi
- B) Məcmu milli məhsul
- C) Daxili məcmu məhsul
- D) Xarici ticarət kvotası
- E) Təkrar idxlərin həcmi

351) Sual:Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

- A) Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr
- B) Sosialist ölkələri**
- C) Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
- D) İnkişaf etməkdə olan ölkələr
- E) İnkişaf etməkdə olan ölkələr və ərazilər

352) Sual: Hansı ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi getdikcə azalır:

- A) Azərbaycan
- B) Çexiya
- C) İtaliya
- D) Efiopiya**
- E) Braziliya

353) Sual: Göstərilən ölkələrdən hansı dünyadan ən yoxsul ölkələri siyahısına daxildir:

- A) Hindistan
- B) Malaziya
- C) Braziliya
- D) ABŞ
- E) Çad**

354) Sual: Alternativ enerji növünə aiddir?

- A) Torf.
- B) Hidroenerji.
- C) Nüvə enejisi.
- D) Külək enerjisi.**
- E) Yanar şistlər.

355) Sual: Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bəra-bərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir?

- A) Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
- B) Əmək məhsuldarlığına görə
- C) Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə**
- D) Əhalinin həyat səviyyəsinə görə
- E) Milli iqtisadiyyatın rəqabət qabiliyyətinə görə

356) Sual: Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna-uyğunluqlarına müvafiq inkişaf edir:

- A) Bu tələbata uyğun formalaşan sistemdir**
- B) İnkişaf elmi-texniki tərəqqi əsasında baş vermir
- C) Bu təklifə uyğun formalaşan sistemdir
- D) İnkişaf hakimiyyətin siyasi və iqtisadi qərarları əsasında baş vermir
- E) Qloballaşma şəraitində baş vermir

357) Sual: Xammal və enerjidaşıyıcıları probleminin həll edilməsi yollarından biri?

- A) BMT-nin səlahiyyətlərinin artırılması

- B) TMK-larm ləğvi.
- C) NATO-nun genişləndirilməsi
- D) ETT-nin sürərləndirilməsi.**
- E) ÜTT üzvlərinin sayınn artırılması

358) Sual:Daha çox mineral xammal idxlə edən ölkə?

- A) ABŞ.
- B) Rusiya.
- C) Çin.
- D) Yaponiya.**
- E) Hindistan.

359) Sual:Bərpa olunmayan enerji mənbələri?

- A) Külək eneijisi.
- B) Su eneijisi.
- C) Günəş eneijisi.
- D) Karbohidrogenlər.**
- E) Heç biri.

360) Sual:Mineral resurslara aiddir?

- A) Hidroenerji ehtiyatları.
- B) Qeyri-filiz faydalı qazıntılar.**
- C) Meşə fondu.
- D) Hava kütləsi.
- E) Heçbiri.

361) Sual:Dünya iqtisadiyyatında ən çox xüsusi çəkiyə malik enerjidaşıyıcısı?

- A) Neft**
- B) Təbii qaz.
- C) Daş gömür
- D) Kondensat.
- E) Biokütlə.

362) Sual:Hansılar OPEK üzvü deyildir?

- A) İndoneziya.
- B) Qətər.
- C) Birləşmiş Ərəb Əmirlikləri
- D) Bəhreyn**
- E) Venesuella.

363) Sual:Enerji resurslarının hasilatı və onların müxtəlif enerji növlərinə çevrilməsini reallaşdırın istehsal və xidmət sahələri məcmusu?

- A) Yanacaq sənayesi.
- B) Elektroenergetika.
- C) Yanacaq-Energetika Kompleksi.**

D) İstilik Elektrik Stansiyası.

E) Atom Elektrik Stansiyası.

364) Sual: Dünyanın ÜDM-da MDB:

A) MDB ölkələri iqtisadiyyatının natamam inkişafi;

B) dünyanın bütün digər ölkələrinin yüksək inkişaf qabiliyyəti;

C) statistik məlumatların qeyri-dəqiqliyi;

D) MDB çərçivəsi daxilində qarşılıqlı əməkdaşlığın potensial imkanlarının həyata keçirilməsi;

E) düzgün cavab yoxdur;

365) Sual: Qloballaşma anlayışının elmi ədəbiyyatlarda ilk dəfə göstirmişdir?

A) Vasiliy Leyontiyev.

B) Adam Smit.

C) Karl Marks.

D) Denis Medouz.

E) Teodar Levitt.

366) Sual: Dünya iqtisadiyyatında yiğimin təyinatına aid deyildir?

A) Yiğım əldə olunan qazancla xərclərin fərqidir

B) Yiğım cari daxilolmalarla ödəmələrin fərqidir

C) Yiğım tədiyyə balansının xüsusi sətridir

D) Yiğım kapital qoymuşunun bazasıdır

E) Yiğım ölkələrin valyuta kurslarına təsir edən parametrdür

367) Sual: Dünya ticarətində əlvan və qara metallar arasındaki mühüm fərqlər sizcə nədə özünü biruzə verir?

A) qiymət əmələgəlmə prinsipində

B) tədarüklərin coğrafiyasında

C) ticarətdəki idxlənin «könüllü məhdudiyyətlərinin» geniş tətbiqində

D) Bazarın inhisarlaşması dərəcəsində

E) düzgün cavab yoxdur

368) Sual: Bu şirkət əsrin müqaviləsi layihəsinə sonradan qoşulmuşdur, Səudiyyə ərəbistanını təmsil edir. Bu hansı şirkətdir?

A) «İtochu»

B) «Ramco»

C) «Pennzoil»

D) «Exxon»

E) «Delta-Nimir»

369) Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir:

A) İnkişaf problemi kimi ilk dəfə 1974 il Braziliya konsepsiyasında ifadə edilmişdir

B) Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin elə qarşılıqlı fəaliyyətini ehtiva edir ki, bu başqa ölkələrin maraqlarına bilərkədən zərər vurmur

C) Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici, qeyri əlverişli təsirlərdən müdafiəsini ehtiva edir

- D)** İqtisadi təhlükəsizlik, aşağı inflasiya, işsizlik, yüksək əmək haqqı və iqtisadi artım deməkdir
E) Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrıılır

370) Sual:Aşağıdakılardan biri qarşılıqlı asılılığın əlamətinə aid edilə bilməz?

- A) Təsərrüfatlığın beynəlmiləlləşməsi qarşılıqlı asılılığı gücləndirir
B) Qarşılıqlı asılılıq məcmu tələbin artmasını srimullaşdırır
C) Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə ÜDM-in artımı idxləçi ölkələrdə daxili istehsalı artırır
D) Qarşılıqlı asılılıq şəraitində lider dövlətlər dünya miqyaslı iqtisadi gücə çevrilir
E) Qarşılıqlı asılılıq iqtisadi təhlükəsizliyi gücləndirir

371) Sual:Qloballaşmanın milli təsərrüfatlara təsirlərindən biri səhvdir?

- A) Əlkələrin müxtəlif səviyyələrdə iqtisadi inkişafı
B) Onun sayəsində istehsal miqyasında qənaət imkanları yaranır
C) İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
D) İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər
E) Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri bərabərləşir

372) Sual:Hansı ölkə daha çox təbii qaz ehtiyatlarına malikdir?

- A) ABŞ.
B) Rusiya.
C) İran.
D) Çin.
E) Qətər.

373) Sual:Hansı ölkə daha çox neft ehtiyatlarına malikdir?

- A) Küveyt.
B) İran
C) ABŞ
D) Səudiyyə Ərəbistanı
E) Venesuela

374) Sual:Enerjidaşıcıları na aid deyil?

- A) Neft.
B) Yanar şistlər
C) Uran filizi.
D) Maqnezium.
E) Təbii qaz.

375) Sual:Regional iqtisadi integrasiya nədir?

- A) Dayanıqlı iqtisadi əlaqələrin inkişafı prosesidir
B) Integrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədlərini genişləndirməklə öz zəif mövqelərini möhkəmlətməkdən ibarətdir
C) Integrasiya xarici ticarət dövriyyəsini genişləndirməyin əsas vasitəsidir
D) Integrasiya dünya istehsal prosesinin inkişaf formasıdır

E) İnteqrasiya resurs çatışmazlığının həlli vasitəsidir

376) Sual: Formalaşan qlobal dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil:

- A) sənayecə inkişaf etmiş ölkələrin
- B) inkişaf etməkdə olan ölkələrin
- C) keçid iqtisadiyyatlı ölkələrin
- D) yeni sənaye ölkələrinin
- E) dördüncü dünya ölkələrinin

377) Sual: BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əsas funksiyalarına daxil deyil?

- A) Aclığın ləğvi;
- B) Qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması;
- C) Ərzaq, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün yaxşılaşdırılması;
- D) Kənd təsərrüfatı rayonlarının inkişafma və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərmə
- E) Regional ərzaq təhlükəsizliyi ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi.

378) Sual: Müasir dünya iqtisadiyyatında:

- A) Lider ölkələr əvvəlki dövrdə olduğu kimi qalır
- B)** Lider ölkələr dəyişilir
- C) Regional qruplaşmalar dağılır
- D) Ölkələrin sabit birlikləri mövcuddur
- E) Postsosialist dövlətlər aparıcı qüvvəyə çevrilir

379) Sual: 2-ci Dünya müharibəsindən sonra XX əsrin 70-ci illərinədək dünya iqtisadiyyatı bütövlükdə:

- A)** Davamlı vəziyyətdə idi
- B) Tənəzzül keçirirdi
- C) Dinamik inkişafda idi
- D) Qeyri-sabit vəziyyətdə idi
- E) Milli sistemlərin dağılması ilə müşayiət edilirdi

380) Sual: Aşağıdakılardan hansı məntiqi ardıcılılığı pozur?

- A) İnhisar
- B) Oliqapoliya
- C)** Təkmil rəqabət
- D) Gəlirin maksimumlaşdırılması
- E) Inzibati yolla müəyyənləşdirilən qiymətlər

381) Sual: Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir?

- A) məhsulların differensiyasiyalığı
- B) "rəqib" məhsulların çoxsaylı satıcıları
- C)** Alıcıların zövq müxtəlifliyi
- D) Bazara girişin sərbəstliyi

E) Rəqabətin nizamlanması

382) Sual:Beynəlxalq ticarətdə qiymətyaradıcı əsas faktorlara aid edilmir?

- A) ümumi iqtisadi faktorlar
- B) konkret iqtisadi faktorlar
- C) xüsusi iqtisadi faktorlar
- D) seçilmiş iqtisadi faktorlar
- E) coğrafi iqtisadi faktorlar

383) Sual:Dünya bazarı qiymətlərinin əsas funksiyaları hesab edilmir?

- A) Tarazlaşdırıcı funksiyası
- B) Informasiya daşıyıcısı funksiyası
- C) Faktorların bölüşdürücüsü funksiyası
- D) Stabilləşdirici funksiya
- E) Genişləndirici funksiyası

384) Sual:Bazarların seqmentləşdirilməsi əlamətləri hesab edilmir?

- A) coğrafi
- B) demoqrafik
- C) psixoqrafik
- D) davranış
- E) tarixi

385) Sual:Bazarların seqmentləşdirilməsi meyarlarına aid deyildir?

- A) istehsalçıların alıcılara olan tələbi
- B) menecerlərin bazar infrastrukturuna olan tələbi
- C) satıcıların xidmətin təşkilinə olan tələbi
- D) bazarda qiymətlərin səviyyəsi
- E) istehlakçıların məhsula olan tələbləri

386) Sual:Bazarın əsas növlərinə aiddir:

- A) İntellektual məhsullar bazarı
- B) Sadə məhsullar bazarı
- C) Mürəkkəb məhsullar bazarı
- D) Texniki məhsullar bazarı
- E) Ənənəvi məhsullar bazarı

387) Sual:Enqel qanunu?

- A) Gəlirlər artdıqca ərzaq xərcləri azalır, ikinci dərəcəli şeylərə - xidmətə olan xərclər artır.
- B) Əhali gəlirlərinin artım ölçüsü ilə rifah proporsional olaraq yüksəlir.
- C) Yemək xərcləri uzunmüddətli istifadə predmetlərinə, səyahət və əmanətlərə nisbətdə daha da artır.
- D) Yemək xərcləri artır, uzunmüddətli istifadə xərcləri azalır.
- E) Əhali gəlirləri azalır, uzunmüddətli istifadə xərcləri proporsional olaraq yüksəlir.

388) Sual:Müxtəlif ölkələrin valyutalarının, pul vahidlərinin əsas istehlak mallarının alış üzrə

təyinat edilən müqabil nisbəti?

- A) İstehlak qiymətləri indeksi
- B) b) Minimum istehlak büdcəsi.
- C) İnsan inkişafı indeksi.
- D) Alıcılıq Qabiliyyəti Paritet.**
- E) Valyuta məzənnəsi.

389) Sual: Təsbit edilmiş vaxt ərzində müvafiq əmtəə və xidmətlər qrupunun orta səviyyəsinin nisbi dəyişilməsini xarakterizə edən əmsal?

- A) İstehlak qiymətləri indeksi
- B) Qloballaşma indeksi
- C) Cinni əmsalı..
- D) İnsan kapitalı indeksi.
- E) Heçbiri.

390) Sual: İnsanın, ailənin əsas fizioloji və sosial tələblərini ödəmək üçün istehlak malları və xidmətlər çəşidinin alınması xərcləri?

- A) Minimum istehlak büdcəsi
- B) İstehlak qiymətləri indeksi.
- C) Paritet İstehlak Qabiliyyəti.
- D) Minimum istehlak səbəti.
- E) Yaşayış minimumu.

391) Sual: Kritik aqlıq vəziyyəti neçə kilokalori enerji ekvivalentində ərzaq qəbulunda baş verir?

- A) 50.
- B) 500.
- C) 850.
- D) 1000.**
- E) 4500.

392) Sual: əsrin müqaviləsi layihəsində uyğun olaraq çıxarılacaq neft və qazın miqdarının düzgün verildiyi variantı seçin:

- A) neft – 511 mln. ton, qaz – 55 mlrd. m³**
- B) neft – 630 mln. ton, qaz – 54 mlrd. m³
- C) neft – 770 mln. ton, qaz – 32 mlrd. m³
- D) neft – 226 mln. ton, qaz – 46 mlrd. m³
- E) neft – 573 mln. ton, qaz – 74 mlrd. m³

393) Sual: İnsanlar öz əmək qabiliyyətlərini sabit saxlamaq üçün elmi əsaslandırmalara görə gün ərzində neçə kilokalori enerji ekvivalentində ərzaq qəbul etməlidir?

- A) 300.
- B) 1100
- C) 2600.**
- D) 5900
- E) 11100.

394) Sual:Bazarın əsas növlərinə aid deyildir:

- A) Əmtəə və xidmətlər bazarı
- B) İstehsal faktorları bazarı
- C) Maliyyə bazarları
- D) İşçi qüvvəsi bazarı
- E) Dünya bazarı

395) Sual:Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir?

- A) Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
- B) Əmtəə qruplarına görə
- C) Ərazi əlamətlərinə görə
- D) İnhisarçılıq səviyyəsinə görə
- E) Qiymətlərin səviyyəsinə görə

396) Sual:Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir:

- A) Marjinal təhlil
- B) Alternativ seçimin xərcləri
- C) İqtisadi rasionallılıq
- D) Defisitlik problemi
- E) Qazancın zəruriliyi

397) Sual:Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir:

- A) Rəqabət şəraiti
- B) Əhalinin artımı
- C) Təbii şəraitin müxtəlifliyi
- D) İdaxal və ixracın inkişafı
- E) Beynəlxalq iqtisadi əlaqələr

398) Sual:Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir?

- A) İstehsalçı və ictehlakçılar
- B) Iqtisadi xüsusiləşmə
- C) Qiymətlər
- D) Tələb və təklif
- E) İnhisarlar

399) Sual:Dünya Bankıının yoxsulluq təyinatı - gün ərzində 1 adam üzrə yaşayış üçün zəruri olan vəsait həcmi?

- A) 1\$.
- B) 2\$.
- C) 3\$.
- D) 10\$.
- E) 50\$.

400) Sual:Nisbi aclıq?

- A) Orqanizmin həyatının saxlanması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması
- B) Orqanizmin aktiv fəaliyyətini saxlamaq üçün xroniki olaraq zəruri vitaminləri çatışmayan ərzaq məhsulları ilə qidalanma.
- C) Orqanizmin həyatının saxlanması üçün normaya uyğun qida ehtiyatı.
- D) Qidanın çatışmamazlığının minimal həddi.
- E) Hecbiri.

401) Sual: Amerika şirkətləri dünyada ETT istiqamətində də birinci yerdə dayanırlar:

- A) təyyarə və kosmik aparatlar, güclü kompüterlər istehsalı və onların programla təmin edilməsi, yarımkəçiricilər istehsalı, lazer texnikası istehsalı, rabitə vasitələri, biotexnologiya istehsalı
- B) maşınqayırma, toxuculuq, rabitə vasitələri istehsalı
- C) energetika, texnologiyanın inkişafı ilə
- D) heç biri
- E) hamısı

402) Sual: İnkişaf etmiş ölkələrdə maşınqayırma sahəsi məhsul satışının neçə faizi ABŞ-in payına düşür?

- A) 40%
- B) 25%
- C) 15%
- D) 12%
- E) 23%

403) Sual: 1938-ci ildə ABŞ-da hansı qəbul edilmişdir?

- A) Ədalətli əmək şəraiti haqqında qanun
- B) Yeni kurs
- C) Ruzveltin yeni kursu
- D) Amerika fərdiyəçilik
- E) heç biri

404) Sual: ABŞ-da bütün sənaye müəssisələri birlilikləri neçə qrupa bölündü?

- A) 17
- B) 5
- C) 10
- D) 15
- E) heç biri

405) Sual: ABŞ-da "Yeni kursun" nəzəri əsasını kimin təlimi təşkil edir?

- A) Con Meynard Keynsin
- B) A. Enşteyn
- C) A. Smit
- D) Marşall
- E) heç biri

406) Sual: "İqtisadi artımın hərəkətverici qüvvəsi maşınlar deyil, insanlardır" aşağıdakılardan hansı alimin ideyasıdır? (Sürət 26.05.2014 11:51:27)

- A) K.Mark
- B) Russom
- C) Didro
- D) Voltren
- E) Kant

407) Sual:əhalinin artiminin məhdudlaşdırılması siyaseti hər şeydən əvvəl çərçivəsində həyata keçirilir. (Sürət 26.05.2014 11:51:20)

- A) ailənin planlaşdırılması
- B) əhalinin artiminin planlaşdırılması
- C) əhalinin yasayış yeri
- D) həm əhalinin artiminin planlaşdırılması,həm də əhalinin yasayış yeri
- E) düzgün cavab yoxdur

408) Sual:əhalinin iki dəfə artması zamanı yaranan orta artım necə il müddətində baş verir? (Sürət 26.05.2014 11:51:12)

- A) 50
- B) 100
- C) 25
- D) 75
- E) 55

409) Sual:Hazırda Yaponiya dünya sənaye məhsulunun neçə faizini istehsal edir?

- A) 12 %
- B) 10%
- C) 20%
- D) 30%
- E) 40%

410) Sual:Yaponiyada 70-80-ci və 90-cı illərdən sonrakı dövr necə səciyyələnir?

- A) iqtisadi inkişafın ikinci və üçüncü dövr kimi
- B) müstəqillik
- C) ikisidə
- D) heç biri
- E) istiqlaliyyat

411) Sual:50-60-cı illər Yaponiya nə fabrikinə çevrilmişdir?

- A) xarici xammalın emalı fabrikinə
- B) incəsənət fabrikinə
- C) toxuculuq fabrikinə
- D) ipəkçilik fabrikinə
- E) heç biri

412) Sual:İslahatlara rəhbərlik edənlər D.C.Markarturdan nə tələb edirdilər?

- A) Yaponiyanı ABŞ-ın himayəsindən çıxarsın

- B) qiymətləri aşağı salsın
- C) heç biri
- D) ikisidə
- E) heçnə tələb etmirdilər

413) Sual: 1950-ci ildə Detroyt bankının müdürü Docun zəmanətinə əsasən nə həyata keçilirmişdir?

- A) radikal büdcə islahatı
- B) kapital qoyuluşu
- C) borcların silinməsi
- D) heç biri
- E) hamısı

414) Sual: Yaponiyada torpaq mülkiyyəti yenidən bölüşdürüldükdə hansı təbəqə formalaşmışdır?

- A) azad xırda fermer
- B) feodal
- C) kəndlə
- D) sahibkar
- E) heç biri

415) Sual: Konstitusiyaya görə beynəlxalq münaqişələrin həllində nə xüsusi bənd kimi əks olunurdu?

- A) müharibələrə əl atmamaq, xaricə silahlı qüvvələr göndərməmək
- B) əraziləri paylaşmaq
- C) münaqişə yaratmamaq
- D) heç biri
- E) əraziləri paylaşmaq, münaqişə yaratmamaq

416) Sual: Yaponiyada 1947-1948-ci illərdə nəycin buraxılması həyata keçirilmişdi?

- A) xəlvəti konsernlərin səhimlərinin
- B) əmtəənin
- C) xəlvəti konsernlərin səhimlərinin, əmtəənin
- D) heç biri
- E) heçnə buraxılmamışdı

417) Sual: Yaponiyanın iqtisadi inkişafında şərti olaraq neçə mərhələ ayırmaq olar?

- A) 3
- B) 5
- C) 10
- D) heç biri
- E) 8

418) Sual: Yaponiyada uyğun olaraq ÜDM-un neçə faizi kənd təsərrüfatının, sənayenin, xidmət sahələrin payına düşür?

- A) 2%, 36%, 62%
- B) 5%, 10%, 15%
- C) 20%, 10%, 30%

- D) 10%, 20%, 30%
- E) 30%, 50% , 70%

419) Sual:XII əsrin axırlarından XIX əsrin ortalarınadək Yaponiyada nə mövcud idi?

- A) hərbi-feodal hakimiyyətçilik
- B) müstəmləkəçilik
- C) feodalizm
- D) heç biri
- E) hamısı

420) Sual:Nə istehsal amillərindən daha optimal istifadə edilməsinə zəmin yaradır?

- A) dünya bazarı
- B) incəsənət
- C) iqtisadiyyat
- D) texnologiya
- E) mədəniyyət

421) Sual:Texniki çevriliş harada köklü dəyişikliklər yaradırdı?

- A) təsərrüfatlarda
- B) iqtisadiyyatda
- C) incəsənətdə
- D) mədəniyyətdə
- E) texnologiyada

422) Sual:XVI əsrə Avropada qızıl ehtiyatı təqribən nə qədər olmuşdu?

- A) 550 tondan - 1192 tona
- B) 500- 700 ton
- C) 700-800 ton
- D) heç biri
- E) 200-500 ton

423) Sual:XIV əsrə İtaliyanın şimalında hansı şəhərlər sənaye və ticarət mərkəzinə çevrilmişdi?

- A) Venesiya, Genuya, Florensiya
- B) Venesiya
- C) Genuya
- D) Florensiya
- E) heç biri

424) Sual:Qədim təsərrüfatların əsas fəaliyyət sahələri:

- A) əkinçilik və heyvandarlıq
- B) incəsənət
- C) memarlıq
- D) heç biri
- E) sənətkarlıq

425) Sual:Global məhsul nədir?

- A) ümumi xüsusiyyətlərə malik standartlaşdırılmış məhsul
- B) sosial məhsul
- C) hamısı
- D) heç biri
- E) belə məhsul mövcud deyil

426) Sual:Neft-dollar ölkələrinin IEÖ sayılmamasının səbəbi:

- A) emal sayı payının çox olmaması
- B) yeterincə inkişaf etməməsi
- C) kapitalın azlığı
- D) heç biri
- E) hamısı

427) Sual:Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir:

- A) Tacikistan, Özbəkistan, Moldoviya
- B) İtaliya, Fransa, Almaniya
- C) ABŞ, Yaponiya, Fransa
- D) İtaliya, ABŞ, Almaniya
- E) Fransa, Yaponiya, İtaliya

428) Sual:İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq!:

- A) Afrikanın təbii ehtiyatının çox olmasına baxmayaraq pulu yoxdu, öz təbii ehtiyatlaırını ABŞ-ın texnologiyasından istifadə edərək çıxarır
- B) təbii ehtiyatların bərabər paylaşması
- C) kapital qoyuluşun vacibliyi
- D) investisiyaların bərabər paylaşılması
- E) sərvətlərin bərabər paylaşılması

429) Sual:Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur?

- A) sənaye çevrilişi
- B) sənaye
- C) iqtisadiyyat
- D) sosisalizm
- E) sənayesinin inkişafi

430) Sual:Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil:

- A) coğrafi
- B) dialektik materialist]
- C) induksiya və deduksiya
- D) elmi abstraksiya
- E) təhlil və sintez

431) Sual:XX əsrin 80-90-cı illərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliyə məruz

qalmış region:

- A) Şərqi Avropa
- B) Asiya
- C) Avstraliya
- D) Asiya, Avstraliya
- E) heş biri

432) Sual: İqtisadi inkişaf baxımından daha çox gözə çarpan şərq dövlətləri:

- A) Hindistan, Çin, Misir
- B) ABŞ, Malaziya, Hindistan
- C) Kanada, Misir
- D) İndoneziya, ABŞ
- E) heç biri

433) Sual: İxrac kvotası nəyə deyilir?

- A) ixracın ÜDM-a nisbəti
- B) kapital axını
- C) belə termin yoxdur
- D) ikisidə
- E) heç biri

434) Sual: Divident nədir?

- A) səhmdən olan gəlir
- B) kapital növü
- C) investisiya
- D) pul
- E) əmtəə

435) Sual: Uyğun olaraq dənizə çıxışı olmayan inkişaf etmiş və Post sovet məkanı ölkələrini seçin:

- A) Macarıstan, Rumınıya, İsveçrə, Qırğızistan
- B) ABŞ, Kanada
- C) İtaliya, ABŞ
- D) hamısı
- E) heç biri

436) Sual: İnkişaf etmiş ərazicə kişiik ölkəni seçin:

- A) Belçika
- B) ABŞ
- C) Kanada
- D) Avstraliya
- E) hamısı

437) Sual: Böyük əraziyə malik İEÖ-i seçin:

- A) ABŞ, Kanada, Avstraliya
- B) İsveçrə, Niderland, Lüksenburq

- C) Lüksenburq, Kanada
- D) heç biri
- E) hamısı

438) Sual: Ölkənin iqtisadi inkişaf səviyyəsi əsasən hansı meyarın həcmi ilə müəyyən edirlər?

- A) ÜMD və ÜMM
- B) kapitalın həcmi
- C) ÜDM və ÜMM, kapitalın həcmi
- D) heç biri
- E) sosial inkişafın

439) Sual: DİL-nin yarımsistemlərlə ayrılmاسının əsas meyarı:

- A) iqtisadi inkişaf səviyyəsi
- B) elmi inkişaf
- C) sosial inkişaf
- D) coğrafi irəliləyiş
- E) hamısı

440) Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil:

- A) sosial,coğrafi
- B) elmi absrtaksiya
- C) məntiqi və tarixi
- D) heç biri
- E) hamısı

441) Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil:

- A) elmi konstruksiya ,iqtisadi,sosial,coğrafi
- B) elmi absrtaksiya
- C) təhlil və sintez
- D) heç biri
- E) hamısı

442) Sual: Tarixi baxımdan ilk birliliklər, ittfaqlar hansı sahədə yaranırdı?

- A) ticarət
- B) sənayenin inkişafı sahəsində
- C) qloballaşma sahəsində
- D) demoqrafiya sahəsində
- E) heç biri

443) Sual: Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi dedikdə nə nəzərdə tutulur?

- A) beynəlxalq şirkətlər
- B) əmtəə
- C) pul
- D) əlaqələr
- E) əmtəə, pul, əlaqələr

444) Sual:Dünya bazarından DT-yə keçidin baş verməsinə zəmin yaradan əsas amillərdən biri:

- A) istehsalın kütləvi hal alması
- B) istehlakın zəifləməsi
- C) kapitalın azlığı
- D) istehlakın zəifləməsi, kapitalın azlığı
- E) hamısı

445) Sual:Qədim təsərrüfatlar üçün əsas xas olan cəhəti:

- A) yekcinslik və torpaqdan ömürlük istifadə
- B) əmtəənin azlığı
- C) heç biri
- D) kapital qoyuluşun olmaması
- E) yekcinslik və torpaqdan ömürlük istifadə, əmtəənin azlığı

446) Sual:Qədim təsərrüfatlar üçün əsas xas olan cəhəti:

- A) bir-biri ilə qarşılıqlı əlaqədə deyil natural və qapalı xarakterli olur
- B) asan istifadə olunan
- C) inkişaf etməmiş sahədir
- D) heş biri
- E) üçüdə

447) Sual:Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil:

- A) iqtisadi
- B) dialektik materialist
- C) induksiya və deduksiya
- D) məntiq və tarixi
- E) təhlil və sintez

448) Sual:Aşağıdakılardan biri Dİ-nin öyrənilməsi metodu deyil?

- A) sosial
- B) elmi abstraksiya
- C) təhlil və sintez
- D) məntiqi və tarixi
- E) induksiya və deduksiya

449) Sual:Nə dünya iqtisadiyyatı inkişafının ilkin şərti, tərkib hissəsi və nəticəsi hesab edildi?

- A) iqtisadi ehtiyatlar və istehsal amili
- B) əmtəə
- C) pul
- D) kapital
- E) heç biri

450) Sual:Dİ və BİM-in oxşar cəhətləri:

- A) hər ikisidə dünya ölkələri və dünya iqtisadi sistemində yaranan qarşılıqlı əlaqə və asılılıq

münasibətlərinə əsaslanır

- B) ikisidə şirkətdir
- C) ikisidə korporasiyadır və zəif inkişaf edib
- D) heç biri
- E) hamısı

451) Sual:Aşağıdakılardan hansı dünya təsərrüfatının subyekti deyil:

- A) şirkətlər, korporasiyalar, ölkələr, banklar
- B) Beynəlxalq təşkilatlar
- C) TMK-lar]
- D) hamısı
- E) heç biri

452) Sual:Dünya təsərrüfatını necə ifadə etmək olar:

- A) dünya ölkələrinin mili təsərrüfatlarının qarşılıqlı əlaqədə olan sistemidir
- B) xarici təsərrüfatların cəmi
- C) düzgün cavab yoxdur
- D) hamısı düzdür
- E) sənayelərin cəmi

453) Sual:Dünyada hansı sayıda yeni sənaye ölkəsi vardır?

- A) 17
- B) 20
- C) 30
- D) 40
- E) 50

454) Sual:Müasir dünyada hansı sayıda zəif inkişaf etmiş ölkə vardır?

- A) 49
- B) 50
- C) 60
- D) 70
- E) heç biri

455) Sual:Müasir dünya iqtisadiyyatı hansı şəkildə olmuşdur?

- A) davamlı vəziyyətdə
- B) artan
- C) azalan
- D) durğun
- E) heç biri

456) Sual:Hansı əsas meyara görə dünya ölkəleri inkişaf etmiş, inkişafda olan və zəif inkişaf etmiş ölkələrə ayrıılır?

- A) təsərrüfat fəaliyyətinin təşkilinin spesifikliyi
- B) iqtisadi meyar

- C) heç biri
- D) ikisidə
- E) sosial inkişaf meyarı

457) Sual:AMB-nin qərargah menzili haradadır?

- A) Frankfurt
- B) ABŞ
- C) İtaliya
- D) hamısı
- E) heç biri

458) Sual:Aşağıda sadalanan banklardan hansı dünyada ilk milli mərkəzi hesab edilir?

- A) Bretton
- B) BİA
- C) BMK
- D) üçüdə
- E) heç biri

459) Sual:Dünyanın aşağıda sadalanan fond birjalarından hansı irilərə aid edilmir?

- A) Türkiyə
- B) London
- C) New York
- D) Tokio
- E) Frankfurt

460) Sual:Dünyanın maliyyə mərkəzləri nədir?

- A) quruluşundan və sərmayesindən birdən çox ölkənin faydalandığı quruluş
- B) maliyyə korporasiyaları
- C) ikisidə
- D) heç biri
- E) iqrисadi birlik

461) Sual:Transmilli maliyyə-sənaye qrupu nədir?

- A) sənaye və bank kapitalının birləşməsi
- B) iqtisadi-sosial qrup
- C) sosial qrup
- D) milli qrup
- E) hamısı

462) Sual:Beynəlxalq biznesdə iştirak edən ölkələrin əsas təsərrüfatçı subyektlərindən biri nədir?

- A) TMK şirkətləri
- B) kapital
- C) işçi qüvvəsi
- D) əmtəə
- E) pul

463) Sual:Beynəlxalq biznes növbətilərdən hansıların toplusudur.?

- A) milli bizneslərin toplusu
- B) ölkə daxilindəki bizneslərin toplusu
- C) ölkədən kənar bizneslərin toplusu
- D) hamısı
- E) hec biri

464) Sual:İmperializm dövründə dünya iqtisadiyyatının inkişafi ucun hansi xaraktere malik idi:

- A) müstəmləkəçilik
- B) sosializm
- C) institusionalizm
- D) merkantalizm
- E) marksizim

465) Sual:Müasir dünya maşınqayırma sənayesində sahə strukturundakı sürətlə artan nədir?

- A) elektron və elektroenergetika sənayesi
- B) metallurgiya sənayesi
- C) kimya sənayesi
- D) aqrosənaye
- E) kand təsərrüfatı sənayesi

466) Sual:Son illərdə dünya metallurgiyasındaki yeni proteksionizm siyasəti nəyi göstərir?

- A) müstəmləkəçilik
- B) iqtisadiyyatı
- C) sosializmi
- D) institusionalizmi
- E) mənfəəti

467) Sual:Qloballaşma şəraitində dünya metallurgiyasının başlıca islahatlaşdırma istiqamətlərindən biri:

- A) Varlı dövlətlərin texnologiyalarından istifadə etməklə kasib ölkədən neft, qaz və s. çıxarılması
- B) müstəmləçilik siyasəti
- C) torpaq sahələrinin genişləndirilməsi
- D) sənaye sahəsinin inkişafı
- E) sənaye və iqtisadi inkişaf

468) Sual:Neçənci illərdə ABŞ-ın dünya iqtisadiyyatındaki mövqeyi əsaslı sürətdə möhkəmlənmişdir?

- A) 1980-1990-ci
- B) 1813-1913-cü
- C) hec biri
- D) 1923-1932-ci
- E) 1969-1979-cu

469) Sual:Brazilıya və Meksikanın milli avtomobil sənayesinin 60-70 %-i nəyin hesabına fəaliyyət göstərir?

- A) ABŞ-in şirkətlərinin
- B) iqtisadi inkişafın
- C) kapitalın
- D) investisiyanın
- E) əmtəənin

470) Sual:2002-ci ildə ABŞ haranın iqtisadiyyatına daha çox investisiya qoymuşdur?

- A) İrlandiya, İspaniya və Portuqaliyanın
- B) Türkiyə, Kanada
- C) Rusiya, İsveçrə
- D) Kanada, İsveçrə
- E) heç biri

471) Sual:ABŞ-in cəmi istehsal gücünün 20 %-dən artığı harada cəmlənib?

- A) «ikinci iqtisadiyyat» çərçivəsində
- B) investisiyalarda
- C) kapitalda
- D) pulda
- E) heç biri

472) Sual:ABŞ-da fəaliyyət göstərən cəmi TMK-ların sayı nə qədərdir?

- A) 4 mindən artıqdır
- B) 1 mln
- C) 2 mln
- D) 3 mln
- E) heç biri

473) Sual:Birbaşa xarici investisiyanın vasitəsilə yaradılan beynəlxalq istehsal, iqtisadi ədəbiyyatlarda necə adlanır?

- A) ikinci iqtisadiyyat
- B) kapital
- C) pul
- D) investisiya
- E) əmtəə
- F) heç biri

474) Sual:Dünyada ancaq iki ölkə (texnologiya alıb vermək baxımından) aktiv balansa malikdir.Bunlar hansı ölkələrdir?

- A) ABŞ və İsveçrə
- B) Türkiyə və Azərbaycan
- C) Qazağistan və ABŞ
- D) Türkiyə və Qazağistan
- E) Azərbaycan və İsveçrə]

475) Sual: ABŞ-da Səhiyyə xidməti xərcləri nə qədər təşkil etmişdir?

- A) 1,5 trln. dollar
- B) 4 trln. dollar
- C) 3 trln. dollar
- D) 2 trln. dollar
- E) heç biri

476) Sual: ABŞ-in elmi-texniki potensialının əsas özəyini kimlər təşkil edir?

- A) yüksək ixtisaslı alımlar və mühəndislər
- B) tacirlər
- C) alımlar
- D) heç biri
- E) hamısı

477) Sual: Milli biznes növbətilərdən hansıların toplusudur?

- A) ölkə daxilində olan bizneslərin
- B) xarici biznesin
- C) xarici kapitalın və biznesin
- D) dünya biznesinin
- E) ölkədən kənar biznesin

478) Sual: XXI əsrədə dünyada təqribən hansı sayda TMK fəaliyyət göstərir?

- A) 65000
- B) 20000
- C) 22000
- D) 40000
- E) 50000

479) Sual: Kimya sənayesi məhsullarının dünya istehsalındakı iri TMK-ların payı nə qədərdir?

- A) 80%
- B) 75%
- C) 65%
- D) 67%
- E) 38%

480) Sual: Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesinə cəlb edilmiş xarici investisiyaların həcminə görə liderdir?

- A) ABŞ
- B) İran
- C) Azərbaycan
- D) Türkiyə
- E) Qazaxıstan

481) Sual: Uzunmüddətli perspektivdə - cari yüzilliyin sonuna qədər dönyanın yanacaq-energetika

xammalı bazarının formallaşmasında və inkişafında hansı amillər müəyyənləşdirici olacaq:

- A) bazar amili,xammal amili,enerji amili
- B) pul amili, kapital amili ,dövlət amili
- C) kapital amili, dövlət amili, iqtisadi amil
- D) investisiya amili, kapital amili, dövlət amili
- E) pul amili, investisiya amili, kapital amili

482) Sual:Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir:

- A) taxıl,buğda,kartof
- B) üzüm,arpa, badımcan
- C) alma,pomidor,çiyələk
- D) pomidor,badımcan, alma
- E) ciyələk,arpa,yevkökü

483) Sual:Böyük coğrafi kəşflər dövrünə aşağıdakılardan hansılar aiddir?

- A) 15-16 əsr,Kolumbun Amerikanı kəşf etməsi,ilk dünya səyahəti,Hindistana dəniz yolunun kəşfi (Vasko Da Qama)
- B) Yaponiyanın kəşf edilməsi
- C) Avstriyaya dəniz və quru yolunun kəşfi
- D) Afrikanın kəşfi
- E) 13 əsr dünyanın kəşfi

484) Sual:1933-cü ildə ABŞ-ın prezidenti kim seçildi?

- A) Franklin Delano Ruzvelt (1882-1945)
- B) Corc Bush
- C) Herbet Quver
- D) heç biri
- E) R.Vaqnern

485) Sual:1932-ci ildə ABŞ-ın sənaye məhsulunun həcmi nə qədər azalmışdır?

- A) 46 %
- B) 45%
- C) 55%
- D) 35%
- E) 25%

486) Sual:ABŞ-ın dünya təsərrüfatındaki mövqeyi, tətbiq olunan texnologiyanın xarakteri, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsindəki məqsədi və s. baxımından neçə dövr fərqləndirilir?

- A) 5
- B) 3
- C) 1
- D) 2
- E) heç biri

487) Sual: 1991-2001-ci illərdə kənardan ABŞ-a gələn əhalinin sayı n qədər idi?

- A) 8,1 mln. nəfər
- B) 1 mln. nəfər
- C) 2 mln. nəfər
- D) 5 mln. nəfər
- E) heç biri

488) Sual: Yaponiyada 1980-ci illərdə aşağıdakılardan hansı genişləmişdi?

- A) qeyri-istehsal dairəsinin inkişafı
- B) istehsal
- C) istehlak
- D) qeyri-istehsal dairəsinin inkişafı, istehsal
- E) heç biri

489) Sual: Yaponiyada 2000-ci ildə ÜDM-də emal sənayesinin xüsusi çəkisi nə qədər olmuşdur?

- A) 23,5 %-ə enmiş
- B) 20%
- C) 30%
- D) 45%
- E) heç biri

490) Sual: Yaponiyada 1965-ci ildən hansı prosesi gedirdi?

- A) kasibçılığın aradan qadırılması, gəlirlərin bərabərləşdirilməsi, sosial fərqi azaldılması
- B) kapitalın azalması
- C) mədəniyyətin geriləməsi
- D) heç biri
- E) hamısı

491) Sual: XII əsrдə Şimali-Qərbi Avropada kənd təsərrüfatında nə tətbiq edilirdi?

- A) ağır kotan
- B) maşa
- C) dirmiq
- D) heç biri
- E) hamısı

492) Sual: V əsrin axırlarına Roma imperiyasının süqutundan sonra Qərbi Avropada nə olmuşdu?

- A) tam aqrar və natural təsərrüfatçılıq baş vermişdir
- B) kapital artmış
- C) təbii ehtiyatlar artmış
- D) kapital və təbii ehtiyatlar artmış
- E) heç biri

493) Sual: Çin savadlılıq səviyyəsinə görə Sərqi Avropanadan ne qədər irəlidə idi?

- A) 8-20 dəfə

- B) 30 dəfə
- C) 5dəfə
- D) heç biri
- E) düzgün cavab yoxdur

494) Sual:Dünya sosialist sistemi nə vaxt yarandı?

- A) 1948
- B) 1880
- C) 1870
- D) 1840
- E) heç biri

495) Sual:Bunlardan hansı daha sadə inhisar birliyidir?

- A) puli
- B) trest
- C) sindikat
- D) konsern
- E) konqlomerat

496) Sual:Bunlardan hansı daha sadə inhisar birliyiir?

- A) rinq
- B) sindikat
- C) trest
- D) konsern
- E) konqlomerat

497) Sual:Bunlardan hansı daha sadə inhisar birliyidir?

- A) korner
- B) sindikat
- C) trest
- D) kartel
- E) konsern

498) Sual:Hansı ölkələrdə mineral ehtiyatların dərininə " mənimsənilməsi üstünlük təşkil edir?

- A) Almaniya, B.Britaniya
- B) ABŞ
- C) İsvəçrə
- D) heç biri
- E) hamısı

499) Sual:İEÖ-in daha çox yerləşdiyi region:

- A) Qərbi və Şərqi Avropa
- B) Asiya
- C) Amerika
- D) Avstraliya

E) Avstriya

500) Sual: ABŞ-da əlavə dəyər yaradılmasında emal sənayesinin daha qabaqcıl sahələri olan elektron sənayesi; kimya sənayesi; ümumi maşınqayırma; yeyinti sənayesi; avtomobilqayırma; metal emalı uyğun olaraq nə qədər təşkil etmişdir?

- A) 143,2 mlrd. dol., 163,1 mlrd. dol., 148,6 mlrd. dol., 123,0 mlrd. dol., 111,4 mlrd. dol., 100 mlrd. dol.
- B) 100 mlrd. dol., 200 mlrd. dol., 300 mlrd. dol., 400 mlrd. dol., 500 mlrd. dol., 600 mlrd. dol.,
- C) 110 mlrd. dol., 200 mlrd. dol., 310 mlrd. dol., 205 mlrd. dol., 480 mlrd. dol., 123 mlrd. dol.
- D) 220 mlrd. dol., 130 mlrd. dol., 123 mlrd. dol., 450 mlrd. dol., 345 mlrd. dol., 300 mlrd. dol.
- E) heç biri]